

## Gürcüstanın Prezidenti Mehriban Əliyevanı təbrik edib

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanlayıb. "Unikal" xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, əziz Mehriban, Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq hissi duyuram. Ölkələrimizi yaxınlaşdırmaq istiqamətində uzun illər boyu gördüyünüz..."

Səh. 2

# UNIKAL

№28 (2023) 29 avqust 2020-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Səh. 12



## Qarabağ münaqişəsi ilə bağlı yeni proses başlaya bilər

## Əbülfas Qarayevin on milyonluq "kino korrupsiyası" ortaya çıxdı

Sabiq Mədəniyyət nazirinin dövründə büdcədən daha bir sahəyə ayrılan külli miqdarda vəsaitdən əsər-əlamət yoxdur

Səkkiz il öncə idi. Mətbuat yazdı ki, 2012-ci il dövlət büdcəsindən Azərbaycan kinosuna 7 milyon manat ayrılıb. Bundan sonra o vaxtkı Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov açıqlama verərək həmin vəsaitə bir neçə bədii və sənədli filmlərin istehsalının nəzərdə tutulduğunu demişdi. Kinonun inkişafına dövlətin qayğısı təkcə büdcədən ayrılan vəsaitlərlə bitmirdi. "Azərbaycan Kinოსunun 2008-18-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dövlət sifarişi ilə bədii, sənədli və cizgi filmlərinin istehsalı, xarici ölkələrdə saxlanan Azərbaycan milli filmlərinin nüsxələrinin ölkəyə gətirilməsi və s. üçün 6,5 milyon manat ayrılmışdı. Təkcə göstərilən iki məbləğ ümumilikdə təxminən 14 milyon manat edirdi. Bəs nəticə? Bir neçə il əvvəl büdcədən kino sahəsinə ayrılan külli miqdarda vəsaitin taleyindən danışarkən rejissor Elcan Məmmədov bildirmişdi ki...

Səh. 7

## "Məmurların gəlir və xərcləri nəzarət altında olmalıdır"



Son dövrlər korrupsiya və rüşvətçorluğa qurşanan məmurlara qarşı aparılan mübarizə cəmiyyət tərəfindən müsbət qarşılanmaqdadır. Yetərli saymasalar da, müxalifət nümayəndələri də qanunsuzluğa qarşı aparılan bu mübarizəni dəstəkləyirlər. "Unikal" qəzetinə müsahibə verən "Ədalət Partiyası"nın sədr müavini Mütəllib Rəhimli ilə söhbətimiz də bu mövzu ətrafında oldu...

Səh. 4

## "Kinoların üzərinə düşməsinlər, televiziyalarımız daha bərbaddır" – Elxan Qasımov



Hər kəsin "Əhməd hardadır" filmindəki "şofer Əhməd" obrazı ilə sevdiyi aktyor, rejissor Elxan Qasımov səmimiyyəti, zərəfatı, dürüstlüyü ilə də seçilir. Əməkdar artistin "Unikal" qəzetinə müsahibəsini təqdim edirik.

Səh. 10

## Ombudsman fəaliyyətini dondurub? - Rəsmi açıqlama



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurduğu haqqında məlumat yayılıb. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin əməkdaşı Sevinc Şənar Unikal.org-a açıqlamasında bu məlumatın tamamilə yanlış olduğunu bildirib:

Səh. 3

## Gürcüstanın Prezidenti Mehriban Əliyevanı təbrik edib



*Gürcüstanın Prezidenti Salome Zurabışvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanlayıb.*

“Unikal” xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, əziz Mehriban, Sizi doğum gününüzün münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq

hissi duyuram. Ölkələrimizi yaxınlaşdırmaq istiqamətində uzun illər boyu gördüyünüz işləri bu gün bir daha xatırlamaq üçün yaxşı fürsətdir.

Keçən il mənim Azərbaycana səfərim zamanı görüşümüz gələcək illərdə əməkdaşlığımıza qapılar açdı. Azərbaycan və Gürcüstan qədim dostluq, əsrlər boyu ümumi mübarizə və ortaq maraqlarla bir-birinə bağlı olan qonşu ölkələrdir. Bizim tərəfdaşlığımız dürüstlüyə əsaslanır.

Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən dərin təəssüf hissi keçirirəm.

Lakin Prezident İlham Əliyevlə bu ilin aprel ayında müzakirə etdiyimiz kimi, dünya ictimaiyyəti məhz həmrəylik və beynəlxalq əməkdaşlıq sayəsində bu virusa qalib gələcək.

Fürsətdən istifadə edərək, Azərbaycanda bu gözəgörünməz düşmənin həyatına son qoyduğu insanların doğmalarına bir daha dərin hüznə başsağlığı verirəm.

İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm. Xanım Birinci vitse-prezident, icazə verin doğum gününüzün münasibətilə Sizə və ailənizə cənsağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım”.

## Baş Nazirdən təhsillə bağlı qərar

*Nazirlər Kabineti “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərarı təsdiqləyib.*

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı yeni redaksiyada təsdiq edilib.



### BAŞSAĞLIĞI

Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kəndində yaşayan Heydərovlar ailəsinə əzizləri Sürə xanın Nəcəfqulu qızı Heydərovanın vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

## Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi



Sergey Şoyqu, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin, Baş katib Nikolay Patruşev və prezidentin xüsusi nümayəndəsi olub.

*Rusiya prezidenti Belarusda yaranmış situasiya ilə Təhlükəsizlik Şurasının iclasını keçirib.*

“Unikal” Rusiya KİV-nə istinadən xəbər verir ki, iclasda baş nazir Mixail Mişustin, hər iki palatanın spikerləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedev, müdafiə naziri

## “Xüsusi karantin rejiminin uzadılmasına ehtiyac var” – Komitə sədri

*Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və onların mövcud qaydalara əməl etmələri müsbət nəticələrə gətirib çıxarıb. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətində görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır.*

Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

O deyib: “Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur. Məhz bunun nəticəsində avqustun 5-dən sərbəstləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış



mövsümü gəldiyinə görə bu məsələ xüsusi aktualıq kəsb edir.

Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yənidən məhdudiyyətləri bərpə etməyə məcbur olublar. Azərbaycanda mayın 4-də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə də məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini göstərdi”.

Hüquq müdafiəçisi qeyd edib ki, hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir. Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, 10 rayonun (Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaç-

maz, Salyan rayonları) “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır. Həmçinin sanitar-epidemioloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə - tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılması mümkündür.

Ç.Qənizadə vurğulayıb ki, Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarının qarşılınması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündədir. O əlavə edib ki, yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar COVID-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik.

## Dövlət Komitəsi azyaşlı qızın qaçırılmasını araşdırır

*28.08.2020-ci il tarixdə kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar yayılıb.*

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məsələ operativ olaraq nəzarətə götürülüb.

Məsələnin araşdırılması üçün Bərdə rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitoring qrupuna müraciət edilib. Monitoringin nəticəsinə uyğun olaraq adiyəti üzrə müvafiq tədbirlər görülməkdir.



Baş redaktor:  
Zaur Əhməd

“Turanbank” ASC Binəqədi filialı.  
h/h AZ74TURA41040011963500110944  
M/h AZ26NAB0135010000000027944

Kod: 50462

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində  
yığılıb, sahifələnmis və  
“Futbol+” servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

**“2020-ci ilin avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyət qrupu təxribat törətməyə cəhd edib. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınmış, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurqen Alaverdyan zərərsizləşdirilib. İstintaqa cəlb edilmiş sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının silahlı qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbiçisi ilə birlikdə Azərbaycan ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf edib”.**

“Unikal”ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidməti idarəsinin şərhində qeyd edilir.

Şərhə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttinin müxtəlif hissələrində son günlər intensivləşən

qun tələblərinə uyğun olaraq davranıb”, - deyərək şərhə qeyd olunur.

Bildirilir ki, bu xüsusda, yada salmaq yerinə düşər ki, Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulmasına dair iddialar irəli sürən ölkə 30 ilə yaxındır ki, Azərbaycan

nın beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr tərəfindən dəstəklənən hər iki tərəfdə olan əsir və girovların “hamının hamıya qarşı” prinsipi ilə dəyişdirilməsi təklifinə inadkarcasına etiraz etdiyini unutmamalıdır.

Azərbaycana qarşı sərəm iddialar irəli sürən Ermənistan insanlığın ən adi dəyərlərini və beynəlxalq humanitar hüququn ən ümdə prinsiplərini heçə sayaraq, münafiqə gedişində həlak olmuş şəxslərin meyitlərini belə siyasi və maddi qazanc obyektinə çevirməyə, meyitlərə münasibətdə onların peşələrinə və ya hərbi rütbələrinə uyğun olaraq “qiymət cədvəli” tətbiq etmiş bir dövlət olaraq, humanizm, tolerantlıq və bu kimi ideyalardan danışmağa mənəvi haqqını çoxdan itirib.

## “Ermənifobiya” kimi ittihamlarını qətiyyətlə rədd edirik

XİN: “Azərbaycan tərəfi əsir götürülən Qurqen Alaverdiyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranıb”



kəşfiyyət tədbirləri, o cümlədən pilotsuz uçuş aparatlarından istifadənin genişlənməsinin müşahidə edildiyi bir vaxtda, Qurqen Alaverdiyana rəhbərliyi ilə həyata keçirilən kəşfiyyət-diversiya fəaliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin cəbhə xəttində növbəti hərbi avantüra güddüyünü göstərir və hərbi vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisi kimi qəbul edilməlidir.

Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi istəriyə və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərəm ittihamlar səsləndirməsi beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürüst siyasətinin uğursuzluqlarından yayındırmaq cəhdidir.

“Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlarını qətiyyətlə rədd edirik. Azərbaycan tərəfi əsir götürülən Qurqen Alaverdiyana münasibətdə humanitar hüqu-

Respublikasına qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və etnik təmizləmə ilə müşayiət olunmuş hərbi təcavüz aktı törədən Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 20000 azərbaycanlı qətlə yetirilib, 50000 şəxs əlil olub, bir milyona yaxın mülki şəxs öz doğma yaşayış yerlərindən zorla vəhşicəsinə qovulub, 5364 nəfər itkin düşüb, əsir və girov götürülərək Ermənistan tərəfindən ağır işgəncə və alçalıcı rəftara məruz qalıb. Bu şəxslərdən 4000-ə yaxın insanın taleyi hələ də məlum deyil.

Ermənistan hazırda soydaşlarımız, mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlayaraq, onları işgəncəyə məruz qoyub, qanunsuz olaraq azadlıqdan məhrum edib.

Ermənistan silahlı qüvvələrinin zabitanın əsir götürülməsi kontekstində humanitar hüququ, o cümlədən Cenevrə konvensiyalarını yadına salan Ermənistan, bu ölkənin əvvəlki və hazırkı hakimiyyəti Azərbayca-

Ermənistanın əvvəlki hərbi-siyasi rəhbərliyinin Azərbaycana və onun mülki vətəndaşlarına qarşı törədilmiş ağır müharibə və insanlıq əleyhinə cinayətlərə görə üzr istəməkdən açıq-aydın boyun qaçıran hazırkı Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir.

Azərbaycana qarşı sülhün təsisinə əlverişli mühitə zərər vurmaqla bağlı ittiham irəli sürən Ermənistan cari ilin 12-16 iyul tarixlərində dövlət sərhədinin Tovuz istiqamətində cəhd etdiyi hücum, bunun ardınca cəbhə xəttində vəziyyəti gərginləşdirən, münafiqənin nizama salınması cəhdlərinə zərbə vuran təhriki və təxribat xarakterli bəyanat və hərəkətləri ilə yaranmış vəziyyətə görə məsuliyyəti öz boynundan atmağa hədəflənmiş uğursuz cəhd göstərir.

Dünya ictimaiyyəti, Tovuz istiqamətində vəziyyətin məqsədyönlü gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin birmənalı məsuliyyəti dəşdiyini anlayır və bu ölkənin hərbi əsir Qurqen Alaverdiyana ətrafında vəziyyətdən diqqəti yayındırmaq məqsədilə istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.

Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və “ermənifobiya” ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuza da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkəndirmək üçün əməli addımlar atmağa çağırır”.

H.İsgəndərov

## Heydər Əliyev Fondu Şeyx Əbdülün müalicəsini öz üzərinə götürdü

**Səhhətində yaranan problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun müalicəsi dövlət tərəfindən nəzarətə götürülüb.**



“Unikal” xəbər verir ki, Yeni-sabah.az-a danışan rejissor Prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun mürciətlərinə cavab verildiyini və müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını bildirib:

“Mən bütün KİV işçilərinə təşəkkür edərəm. Anar Ələkbərov mürciətlərimdən sonra mənə xüsusi qayğı ilə yanaşdı. Müalicəm üçün bir nəfər ayrılıb və dövlət hesabına davam edir.

Özümü pis hiss edirdim, zəifləyirdim. Hazırda sistem qoyulub. Mədə-bağırsaqla yanaşı bronxlarımdan da müalicə alacağam. Ümid edərəm tezliklə müalicəmi bitirib evə göndəriləcəyəm. Anar Ələkbərova dərin təşəkkürümü bildirirəm”.

## Sahibkarlığın İnkişafı Fondu iş adamlarına müraciət etdi



**İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti olmayan mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını davam etdirir.**

Bu barədə “Unikal”a İqtisadiyyat Nazirliyi məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilən “Koronavirus (COVID-19) pandemiyasından zərər çək-

miş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıkları kreditlərə hesablanan faizlərə görə subsidiyalar verilir.

Qeyd olunub ki, bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıkları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir.

Bu proses mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək. Bu məqsədlə 100 milyon manat nəzərdə tutulub.

Bunun 50 milyon manatı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu, zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək.

Sahibkarlığın İnkişafı Fondu bir daha sahibkarların nəzərinə çatdırır ki, faiz subsidiyası almaq üçün kredit aldıkları təşkilata müraciət oluna bilər.

Sahibkarlıq subyektləri sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dəstək tədbirləri, o cümlədən dövlət zəmanətli kreditlərin verilməsi və faizlərin subsidiyalaşdırılması barədə ətraflı məlumatı Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet sahifəsindən (www.edf.gov.az) və ya Fondun Sahibkarlara Xidmət Mərkəzinə zəng etməklə (telefon: +994 12 310 23 00) əldə edə bilərlər.

## Bu il Azərbaycanda 20 mindən çox nikah bağlanıb

**Bu ilin 7 ayında Azərbaycanda 20 min 837 nigah bağlanıb.**

“Unikal” bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən il isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 63 min 869 nigah rəsmiləşdirilib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar mart ayının 25-dən etibarən ölkə ərazisində toyların keçirilməsi qadağan olunub.

**Son dövrlər korrupsiya və rüşvətçuluğa qarşı aparılan mübarizə cəmiyyət tərəfindən müsbət qarşılamaqdadır. Yetərli saymasalar da, müxalifət nümayəndələri də qanunsuzluğa qarşı aparılan bu mübarizəni dəstəkləyirlər. "Unikal" qəzetinə müsahibə verən "Ədalət Partiyası"nın sədr müavini Mütəllib Rəhimli ilə söhbətimiz də bu mövzu ətrafında oldu:**

**- Mütəllib bəy, hər zaman ölkədə məmur özbaşınalığına, korrupsiya və rüşvətçuluğa qarşı mübarizə tərəfdarı olmusunuz. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Bu yöndə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?**

- Hakimiyyət o zaman zəifləyir və xalqdan ayrı düşür ki, məmurlar korrupsiya və rüşvətə qurşanaraq ictimai maraqları deyil, şəxsi maraqlarını güdür. Bunun qarşısını almaq üçün ağıllı adamlar müxtəlif fikirlər irəli sürüblər. Con Lokk, və Monteskyö dövlət hakimiyyətinin bir-birindən müstəqil üç qola: qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bölünməsinə nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə irəli sürüblər. Monteskyönin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsinin əngəllənməsi üçün hələ də aktual məsələdir və məcburi şərtidir. Nəzəri olaraq Azərbaycanda da bu prinsiplər mövcuddur. Lakin reallığa gələndə biz bunun tamamilə əksini görürük. Hakimiyyət qolları biri digərinə nəzarət edə və müstəqil fəaliyyət göstərə bilmir. İcra hakimiyyəti öz geniş imkanlarından istifadə edərək digər qolların səlahiyyətlərini məhdudlaşdırıb və özündən asılı vəziyyətə salıb. Ona görə də hakimiyyətin apardığı mübarizə kampaniya xarakteri daşıyır, əhatəli deyil. Həm də ortada olan çoxsaylı qanunsuzluqların çox az hissəsini əhatə edir, problemin kökündən həllini deyil, nəticələrini təmizləməyə yönəlib. Yalnız hakimiyyət qolları arasında tarazlığı bərpa etməklə korrupsiya, rüşvətçuluğa qarşı əhəmiyyətli mübarizə aparmaq olar. İndi üzə çıxarılan faktlar isə ölkəmizdə məmurların talançılığının hansı səviyyədə olduğunu göstərir. Bununla belə heç olmamaqdansa, indi atılan addımlar da yaxşıdır.

**-Sizcə, müxalifət partiyası olaraq, məmurlara qarşı aparılan bu təmizləmə prosesinə hansı formada dəstək vermək olar?**

- Korrupsiya və rüşvətçuluğa qarşı mübarizə yalnız Prezidentin bu barədə məlumatları eşitməsiylə aparılmamalıdır. Ölkədə elə bir hüquq mexanizmi yaradılmalıdır ki, hansısa icra başçısının, nazirin, komitə sədrinin və ya iri məmurun korrupsiyaya bulaşdığı barədə söz-söhbətlər prezidentə gəlib çatmadan bu cinayətlərin qarşısı alın-sın.

Korrupsiyaya bulaşmış məmurlara qarşı mübarizə ilk növbədə qanunvericilik bazasının yaradılmasından keçir. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik bazası hələ də yaradılmayıb. Korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifəsi daşıyanların gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmiqləri, onların mənbəyi barədə, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə qanun da qəbul olunub, ancaq

məlum olmayan səbəblərdən indiyə qədər bu qanun tətbiq edilmir. Deməli, ölü qanundur. Dünyanın aparıcı ölkələrində bu deklarasiya sistemi fəaliyyət göstərir, bizdə isə yox.

Korrupsiya ilə mübarizə üçün digər başlıca amillərdən biri də məmurlardan xərclər barəsində də deklarasiya tələb etməkdir. Ona görə də xərclər üzərində də nəzarət gücləndirilməlidir. Düşünürəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.

Bizdə isə nəinki məmurlardan hər hansı deklarasiya tələb olunmur, əksinə onlar vəzifədən uzaqlaşdırılarda belə gül-çiçəklə, medal və ordenlə yola salınırlar. Halbuki, onların hər biri uzun illər boyu əyləşdikləri kürsülərdə dövlət əm-

şaf yoludur. İndi çox yaxşı haldır ki, bizim hakimiyyət də bu yolu tutub. Əgər ölkənin uğurunu istəyirikse, bu yoldan kənara çıxmamalıyıq. "Ədalət partiyası" həmişə iqtidar-müxalifət dialoqunun tərəfdarı olub, çünki dilaloqun əksi ziddiyyət, qarşıdurma deməkdir. Ölkəyə isə qarşıdurma yox, problemlərin soyuq başla deyilməsi və ağıllı yollarla həlli edilməsi gərəkdir. Əgər indi başlanan bu istiləşmə prosesi yalnız müxalifətin fikirlərinə qulaq asılmaqla başa vurulacaqsas, bu, təəssüf doğuracaq. Hesab edirik ki, deyilən təkliflər, irəli sürülən ideyalar saf-çürük edilməli, nəyin qəbul olunduğu, nəyin isə edilə bilmədiyini izah olunmalıdır. Yeni hakimiyyət əməli işdə də müxalifətlə məsləhətləşdiyini, onun fikirlərini nəzərə aldığı, mövqeyi ilə hesablaşdığını sübut etməlidir.

**- Tovuz hadisələrindən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət bir qədər**

Müxalifət düşərgəsində böyük əksəriyyətin mövqeyi xalqın qərarı ilə üst-üstə düşür.

Beynəlxalq aləmə nəzər salsaq, nə Rusiya, nə ABŞ, nə də Avropa Birliyi çərçivəsində ölkəmizin haqlı mövqeyinin praktiki müdafiəsini görmürük. Görünənəndən ibarətdir ki, bu arada Dağlıq Qarabağ münaqişəsindən daha çox danışılır. Cəmiyyət isə belədir ki, danışdıqca rıqqətə gəlir. Ona görə də hesab edilir ki, hansısa dəyişikliklər var.

**-Türkiyə Ordusunun Azərbaycanla birgə təlimi, qarşılıqlı səfərlərdən sonra sanki yeni bir mühit yaranıb əhval-ruhiyyəsi var. Bu barədə nə deyə bilərsiniz?**

- Tarixi yaddaş var. İnsanlarımız onu məmnunluqla xatırlayırlar. XX əsrin əvvəllərində türk ordusu Azərbaycana xilaskar kimi daxil olub. Erməni qırğınlarının qarşısını alıb. Lakin Azərbaycanın dövlət müstəqilliyinin qorun-

bir neçə 26 il də danışıqlar çəke bilər. Bununla problemi ciddi həll edə və özümüzü məsələyə ciddi yanaşan tərəf kimi göstərə bilmərik. Ona görə də Qarabağ probleminin həllinə Türkiyəni hansı misiya ilə cəlb edə bilərik?! Axı bizim iqtidarın nə istədiyi belli deyil. Nəinki beynəlxalq aləm, Türkiyə, hətta xalqımız özü də hakimiyyətin bu məsələdə mövqeyini anlaya bilmir.

Onsuz da Ermənistanla aparılan danışıqlar prosesində Türkiyə bizə diplomatik dəstəyini göstərir: bu ölkə ilə diplomatik əlaqələrini kəsib, sərhədlərini bağlayıb və nəzərə alın ki, buna görə daim təzyiqlərlə üzləşir. Amma media da məlumatlar yayılır ki, Azərbaycanla istehsal olunmuş elektrik enerjisi, neftimiz və s. Ermənistanla istifadə olunur. İndi bütün bunlardan sonra Türk ordusu bizim əvəzimizdən gəlib cəbhədə necə döyüşsün!

**-Qərbin mövqeyi belli, Ru-**

# "Məmurların gəlir və xərcləri nəzarət altında olmalıdır"

Mütəllib Rəhimli: "Elə bir hüquq mexanizmi yaradılmalıdır ki, hansısa icra başçısının, nazirin korrupsiyaya bulaşdığı barədə söz-söhbətlər Prezidentə gəlib çatmadan bu cinayətlərin qarşısı alın-sın"



ması məsələsində gücsüz qalıb və ölkəmizi tərk edib. İndi türk ordusunun ölkəmizə gəlişi sanki 1918-ci ildə yarımçıq qalmış misiyasını tamamlamağa hesablanıb. Çünki Türk ordusu Azərbaycan dövlətinin müstəqilliyinin qoruyucusu kimi ölkəmizdə daha çox funksiya yerinə yetirir. Təəssüf ki, biz bu qəhrəman ordunun ermənilərdən təmizləyib bizə verdiyi əraziləri qoruyub saxlaya bilməmişik. Bununla belə onun indiki Qarabağın azad olunmasında iştirakı, çox təəssüf ki, real görünmür. Arzu edərdik ki, türk ordusu bu dəfə bütöv gözləntiləri yerinə yetirdikdən sonra, yeni işğal altındakı torpaqların azad edilməsində iştirakdan sonra ölkəmizi tərk etsin.

**-Ümumiyyətlə, Qarabağ münaqişəsinin həllinə Türkiyənin hansısa formada cəlbinə münasibətiniz necədir?**

- Torpaqlarımızın azad edilməsini ilk növbədə biz istəməliyik. Həm də bunu təkcə sözdə və bəyanatlar vasitəsilə deyil, əməli işimizlə göstərməliyik. Azərbaycan hakimiyyətinin problemin həlli ilə bağlı sərt, kristallaşmış və qətiyyətli mövqeyi olmalıdır. Heç bir halda seçim qarşısında qalmamalı, tərəddüd etməməlidir. Belə olan halda beynəlxalq aləm də bizə hörmətlə yanaşar, haqlı mövqeyimizi dəstəkləmək məcburiyyətində qalar. İndi isə biz deyirik ki, sülh yolu ilə münaqişənin tənzimlənməsinə razıyıq, gəlin danışıq. Qarabağda yaşayan ermənilərin taleyinin müzakirəsinə açıq, onların Ermənistanla əlaqələrini nəzərdən keçirə bilərik, status məsələsini müzakirə edərkən və s. Bütün bunlar olmasa, müharibə edib torpaqlarımızı azad edə bilərik. Görürsünüz, nə qədər dağınıq və problemin həllinin qeyri-real göründüyü bir yanaşmadır. 26 ildən artıqdır ki, danışıq, hələ

**siyanın mövqeyi də ortadadır. Bu münasibətlərə rağmen münaqişənin həlli nə dərəcədə və hansı variantda mümkün görünür?**

- Əgər problemin həllində Rusiya və Qərbin iradəsini, mövqeyini nəzərə alacağıqsa, heç vaxt onun həllini gözləmək lazım deyil. Artıq sübut olunub ki, münaqişənin həllinə nə qədər çox vasitəçi qoşulsun, bir o qədər məsələ mürəkkəbləşir. Görünən odur ki, bizim hakimiyyət Qarabağ problemini hər zaman böyüdür, şişirdir. Bununla həm də onun həllinin mümkünsüzlüyünü ictimaiyyətə göstərir: yeni biz cəhd edirik, amma görürsünüz mümkün deyil, beynəlxalq güclər qoymurlar. Amma həyat sübut edib ki, bir problemi həll etmək istəyirsənsə, onu sadələşdirməlisən. Riyaziyyatda da belə bir şey var. Əgər məsələni həll etmək istəyirsənsə, onu sadələşməyə doğru aparmaqla cavabı tapa bilərsiniz. Bəzi məsələlərdə də var ki, onu ənənəvi qaydada həll etmək olmur və mütləq kənar hədlər daxil etməlisən. Məsələn, bütün parametrlərin eyni bir həddə vurulması və ya bölünməsi yolu ilə. Hesab edirik ki, bu riyazi əməliyyatı Qarabağın azad edilməsinə də tətbiq etməliyik. Yoxsa məsələni mürəkkəbləşdirməklə və özümüzün bunun üzərində düşünən saxta obrazını yaratmaqla heç nəyi həll edə bilmərik.

Dahilərin bir maraqlı fikri də var ki, problemləri tərəddüd etmədən həll edənlər bu dünyanı idarə edənlərdir. Şübhə vaxt itkisidir. Şübhə üçün vaxtınız olsa belə, hərəkət etmək daha yaxşıdır. Bu qiymətli fikirlərə istinad edərək, deyə bilərəm ki, torpaqlarımızın azad edilməsi məsələsində nə tərəddüd etməli, nə də şübhəyə qapılmamalıyıq.

**Z.Məmmədli**

lakını mənimsəməklə məşğul olublar. Cinayətkarların mükafatlandırılması dünyada ancaq bizdə rast gəlinən hadisədir.

Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq istəyirikse, məmurların təyinatında qohumbazlıq, yerli bazlıq kimi hallar da aradan qaldırılmalıdır.

Bu istiqamətdə fikirləri genişləndirmək də olar. Amma onu deməliyəm ki, "Ədalət Partiyası" ölkəmizdə korrupsiya və rüşvətçuluğa qarşı mübarizənin təşkili üçün hökumətə təkliflər paketi təqdim edib. Ancaq, təəssüf ki, hələ bunun nəzərə alındığını görmürük.

**-Artıq siyasi hakimiyyət əvəliki dövrlərdən fərqli olaraq, müxalifətə yanaşmasını da müəyyən dərəcədə dəyişib. Təmaslar var, müzakirələr aparılır. Bu prosesi müsbətə doğru addım kimi qəbul edirsinizmi?**

- Vaxtilə böyük mütəfəkkir Sokrat deyirdi ki, dialoq mərifətin inki-

**dəyişdi. Hazırda mövcud durumu necə dəyərləndirirsiniz?**

- "Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət dəyişdi" deyəndə nəyi nəzərdə tutursunuz, bu, tam aydın deyil. Amma münaqişə ilə bağlı bütün tərəflərin baxışlarını dəyərləndirsək, ortada dəyişən bir şeyin olduğunu görmürük. Azərbaycan xalqının problemin həllinə münasibəti birmənalıdır. Xalq hesab edir ki, torpaqlarımız müharibə yolu ilə azad edilməlidir. Ona görə də istər aprel döyüşləri zamanı, istərsə də Tovuz hadisələri vaxtı orduya dəstək və könüllü olaraq cəbhəyə getmək istəyini nümayiş etdirdi.

İqtidarın mövqeyində də hər hansı dəyişiklik baş verdiyi müşahidə olunmur. Sadəcə olaraq son 3 ildə eşitmədiyimiz hədələyici bəyanatlar səsləndirilməkdədir. Amma problemin həllinə yanaşmada heç bir irəliləyiş müşahidə olunmur.

**Yola salmaq üzrə olduğumuz həftə Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun gözqamaşdırıcı sərvətinin siyahısı yayıldı. Bundan əvvəl isə o, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindəki "tost"u ilə gündəmə gəlmişdi.**

COVID-19 pandemiyası səbəbilə elan edilən karantin rejiminin tələblərinə zidd olaraq təşkil edilən həmin toydakı çıxışında sabiq rektor Mehdiyevin şərifinə maraqlı fikirlər səsləndirmiş, "Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz... Biz

yaradırdı. Həmin suallar və mülahizələr isə son vaxtlar ictimai rəyde hakimiyyət daxilindəki "5-ci kolon"un varlığı barədə daha yüksək səslə danışıldığını nəzərə aldıqda xüsusilə diqqət çəkir.


BDU rektoru postundan uzaqlaşdırdıqdan sonra "kölgəyə" çəkilən və qalmaqallı şəkildə peyda olan Abel Məhərrəmovun gözqamaşdırıcı sərvətinin ortaya çıxması da məhz həmin "siyasi tost"un fonunda dəyərləndirilməlidir. Belə görünür, Məhərrəmov bu qədər var-dövləti necə əldə etdiyinə dair hesabat vermək məcburiyyətində qalacaq. Əlbəttə, əgər belə bir hesabat verməyə gücü çatacaqsın! Çünki onun 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən, qızı İzabellanın adına qeydiyyatdan keçən "El Faro hotel Na-

ticarət mərkəzində ən bahalı "Ramsey" mağazasını (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostumları mağazaları şəbəkəsi), şəxsi qarajındakı dünyanın ən müasir son model avtomobillərini - "Lamborghini"ni, "Bentley"i, "Porsche Cayenne"ni, "Land Rover"i, "Mercedes AMG" (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür), "Audi Q7" və "Audi Q8"ni (son model, qiyməti 450 min avro), "Mercedes Gelandewagen"i (qiyməti 250 min avro), "BMW X6"ni (son model, qiyməti 200 min avro), "BMW -760" ı (qiyməti 400 min avro), həmçinin Binəqədi rayonunda

"Vorovski deyilən ərazidəki 2, Quba, Xızı rayonlarının, həmçinin Nabranın, Şüvelanın, Mərdəkanın hər birindəki 1 ədəd villanı almaq

## Nazir müavini tələbələrə görüşüb

**Avqustun 27-də Təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrində təhsil alan tələbələrə onlayn görüş keçirib.**



Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, görüşdə ali təhsil müəssisələrində Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının sədrləri, eləcə də Prezident təqaüdü ilə təltif olunmuş tələbələr iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov pandemiya və postpandemiya dövründə ali təhsil müəssisələrində qarşısında duran vəzifələr, yeni dərslərin hazırlıqla bağlı tədrisin təşkilinə dair görülən işlərdən, bu sahədə dünya təcrübəsindən, mövcud şəraitdə məsafədən tədrisin təşkilinin əhəmiyyətindən, qarşıda duran yeni çağırışlardan və onların həlli yollarından söz açıb.

Firudin Qurbanov qeyd edib ki, pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə ölkə rəhbərliyi tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqçılıq tədbirlərin görülməsi ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alıb. Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətində çevik tədbirlər planlaşdırılıb və həyata keçirilib.

Eyni zamanda, nazir müavini müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarında yeni peşələrin yarandığını və ali təhsil müəssisələrində kadr hazırlığının müasir dövrün çağırışlarına və əmək bazarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə həmçinin ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı"nın yeni nəsil mütəxəssislərin hazırlanmasında və Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsində əhəmiyyəti xüsusi vurğulanıb. Pandemiya və post-pandemiya dövründə gənclərin rolu, bilikləri, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə global fəaliyyətə gənclərin cəlb edilməsi əsas məqsədlərdən biri kimi qeyd edilib.

Sonra tələbələrə maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb. Bundan əlavə, tələbələr ötən dərslərdə pandemiya şəraitində tədrisin məsafədən təşkilinə təcrübəsinə əsaslanaraq yeni tədris ilinə hazırlıq məqsədilə fikirlərini bölüşüb və bir neçə təkliflər səsləndiriblər.

Görüşün sonunda Firudin Qurbanov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb.

## Belarusla kömək etməyə hazırıq - ATƏT sədri

**ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama Belarus hakimiyyəti ilə xalq arasında konstruktiv dialoqun qurulmasına kömək etmək istəyini açıqlayıb.**

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Edi Rama Vyanada ATƏT Daimi Şurasının Belarusa həsr edilmiş xüsusi iclasında çıxışı zamanı deyib. ATƏT sədri bildirib ki, Belarusdakı gərgin vəziyyət xalqla hakimiyyət arasında daxili siyasi dialoq əsasında həll olunmalıdır.

"Biz kömək edə bilərik, lakin vəziyyəti həll edə bilmərik. Qərar Minskə və Belarus xalqının müstəqilliyinə, suverenliyinə və insan haqlarına tam hörmətlə olmalıdır", - E.Rama əlavə edib.

O, ATƏT-in gələcək sədri, İsveç Xarici İşlər naziri Ann Linde ilə birlikdə kömək etməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, ATƏT tərəfləri arasında dialoqun qurulması üçün dövlətlərə dəstək verməkdə lazımı təcrübəyə malikdir.

"Ümid edirik ki, Belarus hökumətindən bu təklifə müsbət cavab alacağıq".

# Abel Məhərrəmovu gözləyən təhlükə...

Keçmiş rektorla bağlı korrupsiya araşdırması başlaya bilər



kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmişiniz" demişdi.

Onun bu sözləri haqlı təpki ilə qarşılanmış, sıradan bir sağlıq kimi yox, "siyasi tost" olaraq dəyərləndirilmişdi. Məhərrəmovun özünü və mərasimdəki digər rəsmi şəxsləri "xırda adamlar" adlandıraraq Mehdiyev barədə xalqın adından beləğətli fikirlər səsləndirməsi, ən əsası isə onu Azərbaycanın inkişaf siyasətinin "taktik rəhbəri" elan etməsi şübhəsiz ki, maraqlı doğurmaya bilməzdi. Ötən sayımızda da vurğuladığımız kimi, bununla bərabər, fərqli siyasi mülahizələrə yol açır, suallar

bran" ailəvi istirahət mərkəzini və ya Bakıda ən bahalı və məşhur şadlıq saraylarından biri olan, dəyəri 12 milyon manat civarında qiymətləndirilən "Mono Liza" restoranını (ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmən zəminli, 1596) necə əldə etdiyinə dair çətin ki, ağılabatan arqumenti olsun.

Doğrudanmı, vaxtilə aldığı universitet rektoru, yaxud deputatlıq maaşı ilə Məhərrəmov Bakıda "Elmlər Akademiyası" metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülən "İzabella" şadlıq sarayını, yenə paytaxtda 11 müxtəlif ərazidə SPA hər birinin qiyməti 4, yaxud 7 milyon manat civarında dəyərləndirilən idman salonlarını, "Sahil"

mümkündür?

Doğrudanmı, Abel Məhərrəmov AMEA yaxınlığında yerləşən "milyonçular məhəlləsində"ki 1 villanı, Yasamalda, Şərifzadə küçəsində yerləşən evi, qızı Nəriminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçasını, 8-ci mikrorayondakı daha bir restoranı, N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzili bir zamanlar aldığı rektor və deputat maaşı ilə qazanıb?

Şübhə yoxdur ki, Məhərrəmovun var-dövləti ilə bağlı araşdırmalar başladığı təqdirdə onun həmin sərvəti necə əldə etdiyi barədə suallar cavabsız qalacaq. Əslində belə sualların cavabı cəmiyyətə bir qayda olaraq aydındır. Hər kəs nəyin nə olduğunu bilir və məmurların gözqamaşdırıcı sərvətinin arxasında korrupsiya, vəzifədən sui-istifadə hallarının dayandığından xəbərdardır. Lakin istənilən halda məhz istintaq orqanlarının qaranlıq malmülklərin qaynağını aydınlığa çıxarması cəmiyyətin ən böyük arzudur...

Sonda onu da xatırladaq ki, A.Məhərrəmov BDU-ya 19 il (1999-2018) rəhbərlik edib. Milli Məclisin isə III (2005-2010) və IV (2010-2015) çağırış deputatı olub. Elə həmin vaxtlarda da onun müxtəlif yollarla böyük sərvət topladığına dair mətbuatda davamlı yazılar dərc edilirdi.

Orxan Həsəni

## Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər

**Azərbaycanda koronavirusa yoluxmaların sayı azalmağa davam etsə, müəyyən şərtlər daxilində toyları bərpa etmək olar.**

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev qeyd edib: "Artıq ölkəmizdə koronavirusa yoluxmaların azalması müşahidə olunur və əgər bu davamlı şəkildə müşahidə edilərsə düşünürəm ki, 1-2 aydan sonra toyların



lının keçirilməsinə hər hansı məhdudlaşdırıcı şərtlər daxilində icazə vermək də olar. Vacib deyil ki, toyda 500 adam iştirak etsin, qoy 50 adam iştirak etsin, karantin qaydalarına riayət edilsin, yəni bunun da bir formasını tapmaq olar.

Düşünürəm ki, hər hansı bir forma tapıb toyları bərpa etmək olar. Tutaq ki, müəyyən yaxın adamlar açıq havada bir formada toy qeyd edə bilərlər. Vacib deyil ki, yüzlərlə adam yığıb təmtəraqlı toy edilsin".

## Ombudsman fəaliyyətini dondurub? - Rəsmi açıqlama



**Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurduğu haqqında məlumat yayılıb.**

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin əməkdaşı Sevinc Şənər Unikal.org-a açıqlamasında bu məlumatın tamamilə yanlış olduğunu bildirdi:

"Ombudsman fəaliyyətini dondurmayıb. Hətta pandemiya dövründə də onlayn tədbirlərimiz olub. Ombudsman xaric ölkələrdə Dağlıq Qarabağla bağlı mitinqlərdə də iştirak edib. Tədbirlərimizin keçirilməsi onlayn şəkildə davam edir".

**Murad İbrahimli**

## "Xankəndi qırğınları" - Yeni kampaniyaya start verildi

**Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması "Xankəndi qırğınları" adlı yeni kampaniyaya start verib.**

İcmadan verilən məlumata görə, kampaniyanın məqsədi 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan və həmin ilin sentyabrın 18-dən məqsədli şəkildə Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən terror hadisələrinə diqqətli cəlb etməkdir: "Xalqımıza qarşı Ermənistanın törətdiyi dəhşətli cinayətlər silsiləsində Xankəndi hadisələrinə az diqqət yetirilib. Erməni vəhşiliyinin bariz nümunəsi olan bu hadisələrin öyrənilməsinə, yenidən gündəmə gətirilməsinə və gələcək nəsillərə çatdırılmasına xüsusi ehtiyac var.

Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin texniki dəstəyi ilə hazırlanan hər bir çarxın süjet xətti erməni terrorunun qurbanı olmuş və bu gün də həmin ağrını yaşayan insanların həyat hekayələri üzərində qurulub".

İcma "Xankəndi qırğınları" layihəsi ilə internet resurslarında Xankəndi hadisələri barədə məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyub.

İnsan hekayələri üzərində qurulan qısa filmlərin müxtəlif dillərə tərcümə olunması və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.

"Xankəndi qırğınları" layihəsi çərçivəsində ilk qısa film Xankəndi şəhərində yaşamış Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə müəllimə işləmiş Nuridə Məhərrəmovanın həyat hekayəsindən bəhs edir. Nuridə xanım bu filmə ermənilər tərəfindən ailəsinin başına gətirilən müsibətlərdən danışır.

## Builkı bal yarmarkası fərqli olacaq

**Bakıda kənd təsərrüfatı məhsullarının üçün həftə sonları təşkil olunan satışı yarmarkaları, bal yarmarkalarının keçirilməsi üçün arçıların ixtiyarına verilə bilər.**

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsərov deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ müzakirə mövzusu və mövcud vəziyyət səbəbindən ötən illər təşkil olunan yarmarkalara alternativ olaraq baxılır: "Bu il paytaxtda növbəti bal yarmarkasının keçirilməsi sentyabr ayının sonunadək nəzərdə tutulur. Düzdür, hələ buna dair konkret qərar olmasa da, arıçılar tərəfindən hazırlıq işləri aparılır. 300-dək arıçının qatıla biləcəyi yarmarka paytaxtın müxtəlif yerlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının həftəlik yarmarkalarına keçirilməsi nəzərdən keçirilir".

# Elmar Vəliyevin kadrları həyəcan içində...

### Gəncədəki anti-korrupsiya həbsləri davam edə bilər

**Azərbaycanda korrupsiya və rüşvətlə bağlı xüsusi əməliyyatlar və həbs dalğaları səngimir. Elə yola salmaq üzrə olduğumuz həftə də bu baxımdan istisna təşkil etmədi.**

Belə ki, həftənin əvvəllərində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Gəncədə əməliyyat keçirdiyi barədə məlumat yayıldı. Çox keçmədən bu məlumat öz təsdiqini tapdı. Aydın oldu ki, əməliyyat nəticəsində Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncənin Nizami rayonunun keçmiş icra başçısı Məharət Mustafayev saxlanılıb. M.Mustafayev həm də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri olub.

"Saxlanılan şəxslər Bakıya - Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gətirilib. Onlara qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət vermə), 34.312 (rüşvət verməyə təhrik) və 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisinin istintaq dövründə həbsdə qalmasına qərar verilməsi üçün məhkəməyə təqdimat verilib", - deyərək yayılan ilkin məlumatda bildirilib.

Avqustun 24-də Binəqədi Rayon Məhkəməsində hər iki sabiq məmurla bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan mediası həbs olunanları Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin adamları kimi qələmə verir. Xatırladaq ki, Vəliyev 2011-2018-ci illərdə gölkənin ikinci böyük şəhərinə rəhbərlik edib. Həmin müddətdə Gəncədə məmur öz-



başinalıqları, rüşvət və korrupsiya halları ilə bağlı KİV-də saysız-hesabsız iddialar, irttihamlar, şikayətlər yer alıb. Onların mühüm qismi isə elə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının saxladığı sabiq məmurlardır. Məsələn, hələ iki il öncə yerli mətbuat yazırdı ki, Gəncənin mərkəzində və şəhərrətrafi ərazilərdə yüz hektarla torpaq sahəsi, habelə xeyli tikili faktiki sahiblərinin əllərindən zorla, təhdidlə alınaraq müxtəlif adamlara saxta, qanunsuz sənədlərlə satılıb. Bu işləri isə birbaşa Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin o vaxtkı rəisi (eyni zamanda şəhərin həmin zamankı icra başçısının puluqanı kimi tanınan) Məharət Mustafayev həyata keçirib. Elə bu səbəbdən də Vəliyevin yerinə təyinat alan Niyazi Bayramov onu çox keçmədən işdən çıxardı və fəaliyyətinin araşdırılması üçün komissiya yaradıb. "Komissiyanın ilkin təftişi zamanı çoxsaylı qanunsuzluqlar fikrə olunub. Habelə, Məharət Mustafayevin işdən çıxarılmasından sonra onun mal-mülkünü mənimsədiyi şəxslər də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlayıblar" - bunu da 2018-ci ildə ölkə KİV-ləri yazırdılar.

Belə görünür ki, həmin yazılan-

lar əsassız deyilmiş; son nəticədə M.Mustafayevlə bağlı çoxsaylı rüşvət, korrupsiya və digər qanunsuz əməllərlə bağlı kifayət qədər dəlillər toplanıb ki, sonda onun qan-dallanmasına qərar verilib.

Ekspertlərin fikrincə, E.Vəliyevin Gəncəyə rəhbərlik etdiyi dövrlə bağlı istintaq orqanının araşdırmaları böyük ehtimalla davam etdiriləcək. 2011-2018-ci illərdə ölkənin ikinci böyük şəhərində yol verilən qanunsuzluqların miqyası çətin ki, iki keçmiş məmur barədə cinayət işi açılması ilə məhdudlaşsın. Gəncədə digər sahələr üzrə də yol verilən nöqsanlarla, qüsurlarla bağlı da təhqiqat aparılması, hüquqi ölçü götürülməsi istisna edilmir.

Məsələn, iki ay öncə, iyunun əvvəllərində Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Zakir Hüseynov vəzifəsindən azad olunub. Həmin vaxt Azərbaycan KİV-ləri yazırdılar ki, Z.Hüseynovun qanunsuz fəaliyyəti ilə bağlı son illərdə istər mətbuatda, istərsə də sosial şəbəkələrdə çoxsaylı yazılar dərc edilib. Belə iddialar irəli sürülüb ki, sabiq idarə rəisinin fəaliyyəti ilə bağlı aidiyyəti orqanlarda araşdırma aparılır.

Bundan başqa, Gəncə Şəhər Mədəniyyət İdarəsində də korrupsiya halları ilə bağlı mətbuatda özünə yer alan iddia və ittihamların sayı-hesabı yoxdur. Şəhərin sabiq icra başçısının təyini etdiyi idarə rəisinin məhz bu səbəbdən işini itirə biləcəyi və hüquqi məsuliyyətə cəlb olunacağı barədə də ehtimallar səslənir.

Bütün bu təxminlərin özünü nə qədər doğruldub-doğrultmayacağı zaman göstərəcək. Lakin ölkənin ikinci böyük şəhərinin bir sıra sabiq və indiki məmurlarının M.Mustafayev və Ə.Rüstəmovun həbsdə olduğu sona ciddi həyəcan içində olduğunu, öz gələcəkləri ilə bağlı təlaş keçirdiyini proqnozlaşdırmaq elə də çətin deyil.

## Məhərrəmlikdə qanvermə bu ünvanlarda keçiriləcək

**Məhərrəmlik dönməndə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyasına qoşulmaq, bu il də humanist ənənəni davam etdirmək istəyən vətəndaşlarımız ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında qan verə bilərlər.**

Bu barədə "Unikal"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mərkəzi Qan Bankı bölmələrinin ünvanları aşağıdakı kimidir:

Mərkəzi Qan Bankı (Bakı şəhəri) Mireli Qaşqay küç 87. Tel: 907

Şirvan bölgə bölməsi: Heydər Əliyev pr.16. Şirvan şəhər Mərkəzi Xəstəxanası.

Tel: 0212150029, +99450 390 94 33

Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri, Nizami küçəsi 67. Lənkəran Mərkəzi xəstəxanası.

Tel: 02525 4-09-75, +99450 315 54 72

Quba bölgə bölməsi: Quba Qan bankı Fətəli Xan küç 10. Tibb Kollecinin binası.

Tel: 02333 5-38 -01, +99450 478 6477

Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr. Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1 ci mərtəbə.

Tel:0186556760, +99470 726 45 49

Şəki bölgə bölməsi: Şəki şəhəri, M.Ə.Rəsulzadə 164.

Tel: 024-244-25-90, +99455 537 60 15

Mingəçevir bölgə bölməsi: 20 yanvar küç, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası "C" korpusu.

Tel: 0242743870, +99450 550 66 60

Bərdə bölgə bölməsi: N. Nərimanov küç 2.

Tel:020 205 02 90, +99451 362 36 36.

Gəncə bölgə bölməsi: Gəncə şəhər. S. Hacıyev küç 2.

Tel: 252 08 45, +99455 643 45 4.

Qeyd edək ki, avqustun 21-i Məhərrəm ayının ilk günü olub, avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.

**Səkkiz il öncə idi. Mətbuat yazdı ki, 2012-ci il dövlət büdcəsindən Azərbaycan kinოსuna 7 milyon manat ayrılıb. Bundan sonra o vaxtkı Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov açıqlama verərək həmin vəsaitə bir neçə bədii və sənədli filmlərin istehsalının nəzərdə tutulduğunu demişdi.**

Kinonun inkişafına dövlətin qayğısı təkə büdcədən ayrılan vəsaitlərlə bitmirdi. "Azərbaycan Kinოსunun 2008-18-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dövlət sifarişli bədii, sənədli və cizgi filmlərinin istehsalı, xarici ölkələrdə saxlanan Azərbaycan milli filmlərinin nüsxələrinin ölkəyə gətirilməsi və s. üçün 6,5 milyon manat ayrılmışdı. Təkcə göstərilən iki məbləğ ümumilikdə təxminən 14 milyon manat edirdi.

Bəs nəticə? Bir neçə il əvvəl büdcədən kino sahəsinə ayrılan külli miqdarda vəsaitin taleyindən danışarkən rejissor Elcan Məmmədov bildirmişdi ki, ayrılan vəsaitlər hansısa problemi həll etmir: "Adıçə yol, körpü tikintisinə çoxlu

Ancaq həmin vəsaitə daha çox filmlər çəkmək olardı.

"Unikal"ın Mədəniyyət Nazirliyi xətti ilə Əbülfəs Qarayevin dövründə kino sahəsinə ayrılan vəsaitlərin taleyi ilə bağlı araşdırılmasında başqa maraqlı nüanslar da üzə çıxıb. Məsələn, məlum olub ki, hələ 2018-ci ildə son iki ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığını vurğulayan Maliyyə naziri Samir Şərifov deyib ki, heç kim əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur. Onun sözlərinə görə, əvvəlki illərdə bu sahəyə hər il təxminən səkkiz milyon dollara yaxın vəsait ayrılıb. Halbuki son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir. Bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür: "Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyətyönümlü dəyişiklik baş verməlidir".

Şərifovun dedikləri dolayısı ilə bir daha təsdiqləyib ki, Əbülfəs Qarayevin Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyi dövrdə kino sahə-

addım atmaq istəmir. Mənə elə gəlir ki, Prezidentin fərmanında nəzərdə tutulan məsələləri icra etmək istəmir. Yeni o mənada ki, fərmanın tələbləri reallaşmır. Əgər reallaşmırsa, kinoya ayrılan vəsaitin nə xeyri olacaq? O konsepsiya niyə yazılmışdı? Çünki vəsaiti büdcədən ayırana qədər kinonun inkişaf konsepsiyası yaradılmalı və təsdiq olunmalı idi ki, həmin pulların xərclənməsi istiqaməti də müəyyən edilsin. O cümlədən, bu məsələ həmin konsepsiyada öz əksini tapacaqdı. Kinoya ayrılacaq vəsaitin həcmi açıqlanıb. Bir məmur deyəcək ki, bu vəsaiti kommersiya filmlərinə ayıra, başqa birisi sənətə ayıra deyəcək. Belə olmaz. Hər şeyin əsasında konseptual münasibət durur. Kinoya hələ də münasibət mənfidir. Biz kinoya məmurların münasibətini konsepsiya təsdiq edildikdən, bu sahədə idarəetmə sistemi yaradıldıqdan sonra görəcəyik. Çünki hazırda kinonun rəhbəri yoxdur, bu sahəni başsız qoyublar...".

Göründüyü kimi, Əbülfəs Qarayevin Mədəniyyət naziri olduğu dövrdə də kino sahəsinə ayrılan milyonlarla manatın qarantlıq talyi ilə bağlı narahatlıqlar, giley-güzar-

## Əbülfəs Qarayevin on milyonluq "kino korrupsiyası" ortaya çıxdı

Sabiq Mədəniyyət nazirinin dövründə büdcədən daha bir sahəyə ayrılan külli miqdarda vəsaitdən əsər-əlamət yoxdur



vəsait ayrılabilir. Ancaq həmin yol tezliklə dağılar. Film də onun kimidir. Həmin vəsaitə seriallar, filmlər çəkilir, ancaq bir müddət sonra unudular.

Rejissor bildirmişdi ki, büdcədən kinoya vəsait ayrılmasına pis baxmır, çünki əksər ölkələrdə dövlət kinoya dəstək verir: "Əsas məqam, bu vəsaitlərin necə sərf edilməsidir..." Onun fikrincə, kinonun inkişafında ayrılan vəsaitlərin rolu çox deyil. "Az büdcə ilə də iş görmək olar: "Əsas məsələ məzmun olsun. Bizim çəkdiyimiz dünyaya təsir edirmi, ayaqlaşırı, cəmiyyəti tərpədə bilirmi? Dünyaya deyirmi ki, "bizə bir bax, biz də varıq". Bax, məsələ də bundadır. Rəqabətə girə bilmək lazımdır".

Rejissor bildirib ki, son zamanlar çəkilən filmlərin əksəriyyətinə baxıb. Deyir, onların içində mükafat alanlar da var. Onun fikrincə, bunları uğurlu hesab etmək olar.

sine ayrılan on milyonlarla manat vəsait faktiki olaraq səmərəsiz olub və ortaya ciddi iş qoyulmayıb.

Elə Professional Kinorejissorlar Gildiyasının rəhbəri, tanınmış kinorejissor-senarist Hüseyn Mehdiyev də ötən il yerli KİV-ə açıqlamasında kinoya ayrılan dövlət vəsaitinin səmərəli şəkildə xərclənmədiyini qeyd edib. Sitat: "Vəsaitin necə xərcləndiyini artıq o zaman demək olar ki, bu sahədə hər şey qaydasında olsun, struktur formalaşdırılsın, qaydalar yaradılsın, xüsusi təşkilat olsun. Yeni bütün sistem işlək olduqdan sonra bu məsələni gündəmə gətirmək olar. İndi bu sistemin heç biri işləmir və hər şey başlı-başınadır. Prezident kino konsepsiyasının hazırlanması ilə bağlı fərman verdi. O fərmanda nəzərdə tutulan məsələlərin icra edilməsinin vaxtı çoxdan keçib, lakin heç bir tərpəniş yoxdur, heç kəs bu istiqamətdə

lar dilə getirilib. Ancaq sabiq anız nədənsə həmin etirazları, tənqidləri, şikayətləri susqunluqla qarşılayıb. Heç vaxt bu istiqamətdə tənqidlərə münasibət bildirməyib. Halbuki araşdırmalarımız kinoya ayrılan dövlət vəsaitlərinin qeyri-şəffaf xərcləndiyi, bu vəsaitlərin bir hissəsinin kimlərsə şəxsi maraqlarına, tamahına qurban getdiyi barədə iddialar ortaya atıldığını da göstərir. Lakin Əbülfəs müəllim həmin iddialar barədə də susub. Görünür, ya bu cür fikirləri ciddiye almayıb, ya da susmağın razılıq əlaməti olduğu barədə el məsələni unudub...

Yeri gəlmişkən, araşdırmalarımız onu da göstərib ki, bu il Azərbaycan kinოსunun inkişafına 7,5 milyon manat vəsait ayrılması planlaşdırılıb. Həmin məsələ Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb. Azərbaycan kinოსunun inkişafı ilə bağlı xərclərə bu il ayrılan vəsait 2019-cu ilə müqayisədə milyon manat və ya 5 dəfə çoxdur. Qarayevin təxminən üç ay öncə Mədəniyyət naziri postundan uzaqlaşdırılmasını nəzərə alsaq, həmin vəsaitin müəyyən dərəcədə səmərəli xərclənməyinə ümid bəsləyirik. Eyni zamanda ötən illər ərzində bu məqsədlə ayrılan on milyonlarla manatın taleyi həm kino sahəsində çalışanların mükafatı predmeti, həm də aidiyyatı qurumların araşdırma mövzusu olmalıdır. Bu qədər pulun əsasən qeyri-effektiv xərclənməsinə göz yummaq doğru deyil...

Sənan Mirzə



## Rusiya portalında Mehriban xanım haqda məqalə dərc olundu

**"Rossiya onlayn" portalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr edilmiş məqalə dərc olunub.**

"Unikal" xəbər verir ki, məqalədə Mehriban Əliyevanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfəri kimi çoxşaxəli fəaliyyəti barədə məlumat verilir.

"Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır" sərlövhəli məqalə əsasında hazırlanmış yazıda vurğulanır ki, Mehriban Əliyevanın fəaliyyətinin əsasını öz xalqına sevgi təşkil edir. Vətənə və xalqa hədsiz bağlılığı sayəsində hər kəsin sevgisini qazanmış Mehriban Əliyeva Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqının xoşbəxt gələcəyi üçün çoxsaylı layihələrin müəllifidir.

Məqalədə vurğulanır ki, Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, beynəlxalq miqyasda həmişə Azərbaycanın mövqeyini qoruyur, uşaqlardan böyüyə qədər hər kəsin qayğısını çəkir, öz möhkəm iradəsi və cəsəreti sayəsində cəmiyyətdə mövcud problemlərin həllinə nail olur. Bir sözlə, onun fəaliyyət sahəsi son dərəcə məsuliyyətli və gərgin sahədir. Bütün bunlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatının mənasını təşkil edir.

## KİVDF-nin qanunsuz əməllərini araşdırır

**Baş Prokurorluq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə növbəti məlumat yayıb.**



Modern.az xəbər verir ki, Baş Prokurorluğun məlumatında bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda qanunsuz əməllərə görə başladılan cinayət işi üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək

Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlarla bağlı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimləmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmaları KİVDF-nun sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti dövrünü əhatə edir.

Hesablama Palatası bir müddət öncə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib. Həmin hesabatla görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.



## Fikrət Məmmədov deputatın qardaşına yüksək vəzifə verdi

Ədliyyə naziri Fikrət məmmədov Millət vəkilli Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, F. Məmmədovun əmri ilə, Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin reis müavini vəzifəsinə təyin olunub. O, həmçinin həmin idarənin reisi vəzifəsini müvəqqəti icra edəcək.

Qeyd edək ki, Qabil Əliyev bu təyinatla qədar Prezident Administrasiyasında çalışıb.

Famil Fərhadovlu

## DYP rayonlara getmək istəyənlərə müraciət etdi

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çixış yalnız müvafiq ezamiyyə vəərəqələri və ya "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və işləyən şəxslərin kütləvi şəkildə məhz həftəsonu respublikanın ayrı-ayrı bölgələrinə ezamiyyətə getmələri müşahidə olunur.

Bu barədə Unikal.org-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vəərəqələrinin verilməsinə və ya "icaze.e-gov.az" portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.

Zaurə

## Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Həftəsonu Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

"Unikal"-ın məlumatına görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 29 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Nəqliyyat vasitələri 31 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.

Yola salmaq üzrə olduğumuz həftənin maraqlı xəbərlərindən biri Bakı Ağır Cinayətlər Məhkəməsində mənimləmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, baş mühasib İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasimov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi haqda oldu. Xəbər nədənsə bir o qədər diqqətini çəkmədi; halbuki bu məhkəmə prosesi ilə bağlı şərh edilməsi gərəkən xeyli maraqlı nüanslar vardı. Ən azından orada Azərbaycanın sabiq nazirlərindən birinin adı keçdiyi üçün... Üstəlik, məhkəmə prosesində həmin keçmiş nazirlə bağlı kifayət qədər ilginç ittihamlar səslənmişdi.

Öncə oxuculara aydın olsun deyə yazaq ki, inayət işi üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, 27 nəfər tanınır.

Vüqar adlı şəxsdən alıblar.Lakin Ə.Həsənov deyib ki, nə Hüseyinqulu Bağırov ondan pul alıb, nə də ki, Vüqar adlı şəxsi tanıyır. İ.Hacıyev Vüqar adlı şəxsi digər işçilərin tanıdığına da söyləyib.

Vəkilin İ. Hacıyevə növbəti sualı Hüseyinqulu Bağırovla bağlı mətbuata müraciətin hazırlanması ilə əlaqədar olub. Müdafiəçinin sözlərindən məlum olub ki, təqsirləndirilən şəxslər barəsində cinayət işi açılana onlar bu işdə Hüseyinqulu Bağırovu günahkar bilərək onun barəsində müraciət hazırlayaraq mətbuat vasitəsi ilə ictimailəşdirmək istəyiblər. Lakin sonradan Hüseyinqulu Bağırova yaxın şəxslər məsələni həll edəcəkləri vədi ilə müraciətin mətbuata çıxmasının qarşısını alıblar.

İ.Hacıyev bunu təsdiqləyib və deyib ki, həmin müraciət onda hələ də qalır. Əkbər Həsənov isə bunu da təkzib edib, İ.Hacıyevin düz danışmadığını deyib. Ə.Həsənov məhkəməyə bildirib ki, bu işdə Hüseyinqulu Bağırovun adının hallandırılması doğru deyil. Onun sözlərinə görə, sabiq nazir bu məsələ-

rovun xəbəri olduğunu söylədiyi halda digəri, vəzifəyə yüksək olanı bunu inkar edir, az qala cinayəti təkbaşına üzərinə götürür. Niyə? Belə çıxır, Bağırova yaxın şəxslərin məsələni yoluna qoyacaqları barədə vəd verdiklərinə dair səslənən iddialara elə də qeyri-ciddi yanaşmaq olmaz.

Digər tərəfdən, nazir olduğu vaxtlarda Hüseyinqulu müəllimlə bağlı "təmiz nazir" obrazı yaradılmışa çalışılırdı. Belə təəssürat yaradılırdı ki, hökumətdə rüşvət və korrupsiyaya bulaşmayan az sayda nazir vardisa, onlardan biri, hətta birincisi cənab Bağırovdur. Lakin yuxarıda haqqında danışılan məhkəmə prosesi bu mifi alt-üst edir.

Sabiq nazir vəzifəsindən kənarlaşdırılmamışdan bir müddət öncə verdiyi müsahibədə iddialı fikirlər səsləndirmişdi. Məsələn, bildirmişdi ki, "ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə

# Hüseyinqulu Bağırovun üstü gec açılan yalanı...

Sabiq nazirin vaxtilə özü barədə yaratmağa çalışdığı "təmiz məmur" obrazı necə dağıldı?

Məhkəmə prosesində İ.Hacıyev müdafiəçilərin suallarını cavablandırarkən deyib ki, ştatdan kənar 63 işçinin kartına pul köçürülməsindən xəbəri olub. Kartlardan pulu əsasən ya şəxsi sürücüsü, ya da Əkbər Həsənovun sürücüsü çıxarıb: "Nazirliyin digər qurumlarında qazanc, gəlir yeri olurdu. İki-üç ağacın yerini o tərəfə, bu tərəfə edib pul qazanırdılar. Bizim departament isə gəlirsiz yer idi. Havanı pulla satmayacaqdıq ki?! Məcbur olub bu işi görmüşük".

Sualları cavablandıran İ.Hacıyev əlavə xərclərin nədən ibarət olmasından danışdı. Deyib ki, itkin düşən alpinistlərin axtarışı üçün 12 min manata, kombi sisteminin quraşdırılması üçün 20 min manata, telekommunikasiya xətlərinin yenilənməsi üçün 7 min manata, hava proqnozları ilə bağlı bukletlərin hazırlanması üçün 20 min manata, departamentin balansında olan binanın şüşə üzlüyünün yuyulması üçün 25 min manata yaxın vəsait xərclənib.

Təqsirləndirilən şəxsin dediyinə görə, hər ay o saxta maaş kartlarından çıxarılan pulu nazirlikdə onların üzərinə qoyulan əlavə işlərin görülməsinə xərcləyirdilər. Onun sözlərinə görə, sonuncu dəfə 2018-ci ildə prezident seçkisi öncəsi nazir departament rəhbərini çağırıb, 265 min manat pul istəyib - seçkiyə görə 50 min manat, özünün Salyandakı zavodunun tikintisinə görə də 215 min manat. İ.Hacıyev deyir ki, həmin vaxt məcbur olub sələmlə pulu götürüb, nazirə çatdırıblar. Sonradan kartlardan pulu çıxarıb borcu ödəyirdilər.

Maraqlı burasıdır ki, İ.Hacıyev müdafiəçisinin suallarını cavablandırarkən deyib ki, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyinqulu Bağırov Əkbər Həsənovdan 265 min manat istəyərkən həmin məbləği sələmə



lərdən xəbərsiz olub.

Onu da deyək ki, istintaqdakı ifadəsində İ.Hacıyev və Ə.Həsənovun rəhbərliyi altında 451 min manat vəsaitin mənimləməsinə etiraf edib. İfadəsində göstərib ki, kartlardan çıxarılan pullar İ.Hacıyevə verilib. Sonra isə və pullar Ə.Həsənovla İ.Hacıyevin arasında bölünüb. Sonuncu çıxışında dəfələrlə deyib ki, baş verənlərin hamısından H.Bağırovun xəbəri olub: "Hamı yaxşı bilir ki, rəhbərin razılığı olmadan bu işlər görülməz. Hüseyinqulu Bağırovun da xəbəri olub. Amma necə olur ki, bir mən burada otururam?"

Hakim isə "hazırda burada cinayət işində adı çəkilən şəxslərin işinə baxılır. Hüseyinqulu Bağırovdan şikayətiniz varsa, müvafiq qurumlara müraciət edə bilərsiniz" deyib. Məhkəmə prosesi davam etdirilir.

Maraqlı olan odur ki, ittiham olunanlardan biri davamlı şəkildə mənimləmələrdən, korrupsiyadan H.Bağı-

pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullanmış texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədi ilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir". Lakin indi məlum olur ki, onun illər boyu bu cür ümumi sözlərlə rəhbəri olduğu nazirlik haqqında tərifi obraz yaratmasının arxasında daha çox baş verən müxtəlif maxinasıyaları, korrupsiya əməllərini gizlətmək dayanmışdır.

Məşhur bir aforizmdə deyildiyi kimi: "Həqiqətin gec-tez ortaya çıxmaq kimi pis bir xüsusiyyəti var..."

Hər şey göz qabağındadır, əlavə şərhə ehtiyac yoxdur.

# XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı



**Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.**

Unikal.org-un xəbərinə görə, bəyanatda deyilir: Bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyidləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azər-

baycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Açıqdan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xatırladıriq ki, Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsu-

liyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışıqə nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası bu istiqamətdə milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcəkdir.

Xarici İşlər Nazirliyi Ballıqaya kəndində törədilmiş insanlıq əleyhinə cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edir.



## Ermanilerin Tovuzda törətdiyi təxribatla bağlı istintaq davam edir

**Azərbaycan və Ermənistanın dövlət sərhədində ermənilərin törətdikləri təxribatlar nəticəsində 1 nəfər mülki şəxsin öldürülməsi, kəndlərə dəymiş ziyanla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.**

Lent.az xəbər verir ki, Baş Prokurorluğun "Instagram" səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, 2020-ci il iyulun 12-dən başlayaraq, Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə artilleriya qurğularından istifadə etməklə mövqələrimizi atəşə tutub.

Təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədib: "Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini 1944-cü il təvəllüdü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir".

## Gizli işləyən çayxananın sahibi cərimələndi

**Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb.**

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi- Məhəbbət Həsənov və müştərilər- Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalər Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.


Qeyd etmək lazımdır ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa 1 toy, 2 nişan, 1 ad günü və 1 yas mərasimi başlamadan qarşısı alınmış, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq xidmət göstərmək istəyən 18 iaşə obyektini aşkarlanaraq fəaliyyəti dayandırılıb.

# Mikayıl Müşfiqin qalıqlarının araşdırılması zamanı daha nələr tapıldı? - Sədrdən açıqlama

**"Ekspertiza hazırda təkə Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların araşdırılması ilə məşğul deyil. Axtarışlar Mikayıl Müşfiqin adı ilə başlasada, sonradan əhatə dairəsi genişlənilib".**

Bunu APA-ya açıqlamasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.

Ə. Həsənov bildirib ki, həmin ərazidə repressiya illərində güllələnməyə məruz qalan partiya üzvlərinin, dövlət xadimlərinin, başqa şəxslərin də skeletləri tapılıb: "Onların da adamları ərizə verib cavab gözləyirlər. Artıq ekspertiza təkə Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən qalıqların araşdırılması ilə deyil, oradan qalıqları tapılan digər şəxslərin də kimliyini müəyyənləşdirməyə çalışır. Müayinələr davam edir, həmin ərazidən yeni skeletlər gətirilir. İstintaq sirri olduğu üçün mən sizə dəqiq siyahı-



nı deyə bilmərəm, sadəcə, bilirsiniz ki, çoxdur".

Ə. Həsənov araşdırmaların nə vaxt yekunlaşacağı ilə bağlı suala konkret cavab verməyib: "Biz o vaxt bu işi başlayanda ələ bilirdik ki, iki-üç həftəyə yekunlaşacaq, lakin üstündən iki il keçib, hələ nəticə yoxdur. Buna görə də yekunlaşma

vaxtını dəqiq demək mümkün deyil".

Qeyd edək ki, Stalin repressiyasının qurbanı olmuş, 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılması barədə göstəriş verib. Tapşırıqə əsasən, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçirilir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenedən dəfn olunması ilə bağlı zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

**Hər kəsin "Əhməd hardadır" filmindəki "şofer Əhməd" obrazı ilə sevdii aktyor, rejissor Elxan Qasımov səmimiyyəti, zara-fatı, dürüstlüyü ilə də seçilir. Əməkdar artistin "Unikal" qəzetinə müsahibəsini təqdim edirik.**

**- "Şofer Əhməd"dən əvvəl və sonra nə kimi fərqlər oldu?**

- "Şofer Əhməd" rolu şanslı oldu, bəxtimə düşdü. Yaşa dolduqca gördüm əhali məni artıq "şofer Əhməd" kimi qəbul edib, onun xeyirxahlığını, təbessümünü, səmimiyyətini qəbul edib, mən də çalışdım özümü elə ona oxşadım. İllərdir kinodayam, 75-i də tamamladım. Geriyə baxanda çox sevinməsəm də, xəcalət də çəkmirəm. Kimə "haycan" dedim ondan "zəhrimar" eşitmədim. "Haycan" de, "qurban olum" de, ondan da yaxşı cavablar eşidəcəksən. İnsanları gərək sevəsən. Mənim daxilimdə bir senzura var, bəlkə də bu atamdan aldığım tərbiyədir, insanları sevirmə və onları çox önəm-seyirəm.

**- 1969-cu ildən kinostudiyada işləyirsiniz. Olduqca uzun zamandır.**

- Əslində bu yanlış fikirdi. 1963-cü ildən kinostudiyada filmlərə çəkildim, institutu qurtarıqdan sonra, 1969-cu ildən əmlə rəsmi işə başladım.

**- "Azərbaycanfilm" kinostudiyası tez-tez rəhbər dəyişən qurumlardandır. Dövrünüzdə çox direktor görmüsünüz, elədir?**

- İşlədiyim, çəkildiyim dövrdə direktor əvvəlcə görkəmli rejissor Məhərrəm Haşimov olub, daha sonra isə Adil İsgəndərov (Ədil İsgəndərbeyli - red). Ardınca sadalasaq Cəmil Əlibəyov, Eyvaz Borçalı, Ramiz Fətəliyev, Ziyafət Abbasov, Xamis Muradov, Müşfiq Hətəmov, Cəmil Quliyev, hazırda isə direktor Nazim Hüseynovdur. Yəni mən hazırda "Azərbaycanfilm" kinostudiyasının 9-cu direktoru ilə işləyirəm.

**- Bəs aktyor və rejissor kimi kinostudiyanın hansı dövrünü daha diqqətəlayiq hesab edirsiniz?**

- "Qızıl dövr" deyilən bir anlayış var idi - Adil İsgəndərovun kinostudiyaya rəhbərlik etdiyi illərə təsadüf edir. Bir də Ramiz Fətəliyevin direktor olduğu dövrü deyə bilərəm, məhz həmin illərdə daha parlaq filmlər çəkildi. Amma bu, həmin direktorların güclü işləməsi demək deyildi. O biri filmlərin qısqanmaması üçün nümunə kimi "Əhməd hardadır" filmi götürürəm. Ssenarini dahi Sabit Rəhman yazdı, dahi Adil İsgəndərov çəkdi, musiqisini dahi Rauf Hacıyev bəstələdi. Onların da hər biri xalq arasında tanınmış görkəmli sənətkarlar idi. Daha sonra o filmin ətrafında Məmmədza Şeyxzamanov, Mustafa Mərdanov, Ağahüseyn Cavadov,

Nəcibə Məlikova, Lütfəli Abdullayev kimi dahi sənətkarlar toplandı. Yəqin nə demək

istədiyimi anlayırsınız.

**- Bəli, əsl sənətkarların çox olduğu nadir aktiv dövrlərdən olub.**

- Rasim Ocaqov da Adil bəyin dövründə görkəmli rejissor oldu, Arif Babayev, Kamil Rüstəmbəyov, Həsən Seyidbəyli, Əlisəttar Atakişiyev kimi görkəmli rejissorlar əvvəlcə məktəb görüb, sonra yavaş-yavaş, pillə-pillə yüksəldilər. Onlar əvvəlcə filmlərdə köməkçi rejissor işləyiblər, daha sonra özlərini inkişaf etdirib mükəmməl filmlər ərsəyə gətiriblər. Baxın, həmin dövrlərdə, indi də yaddaşlarda qalan, hər sözü dillərə əzbər olan məşhur filmlər çəkildi.

**- Aktyor və rejissor kimi müasir dövrdə çəkilən filmlər sizi nə dərəcədə qane edir?**

- Bəziləri filmi yüksək intellekti olan adamlar üçün çəkdiyini deyir. Adama deyirlər oturma evində öz pulunla çək. Amma əslində film maarifləndirəndir,

oluna bilmir. Amma, təbii ki, aralarında yaxşı filmlər də olur. Kinoların üzərinə çox da düşmək lazım deyil, çünki televiziya bizim daha bərhad haldadır. Ona göstərilən qayğı və pul Azərbaycan kinosuna göstərilir.

**- Sizcə, maddi vəsait ayrılrsa, nümunəvi iş yaradaçaq heyət varmı?**

- Elə istedadlı gənclər var ki, elə əsərlər yazırlar ki... İnanın klassiklərimizdən də yüksək səviyyədə alınır. Sadəcə sürət qatırı kimi hər biri önümüzə keçib-gedir. Yəqin vaxt gələ onlar da qiymətləndirilərlər. Məni narahat edən səbələrdən biri bilirsiniz nədir? Bəzən mənə deyirlər niyə əvvəlki kimi kinolar yoxdur. Sual verirəm "nə zaman getmisiniz həmin kinoları izləməyə və nəyi bəyənmişiniz?", cavab olmur. Elə Milli Məclisdəkilərdən də sonuncu dəfə nə vaxt kinoteatrda ol-

senir. Əvvəllər dram dərnəkləri olurdu, indiki bəzi filmlər orada istehsal olunan filmlərdən də aşağı səviyyədə çəkilir. Ssenarilər də uğurlu olmur. Mütləq nəzarət olmağını təklif edirəm. Bəs bir nümunə deyim, "Onu bağışlamaq olarmı" filmində əsl ata-qız münasibətləri təbliğ edilirdi. Bəs indi nə təbliğ edilir? Bir çox peşəkar aktyorlar da maddiyyət xətrinə televiziyalarda reklamlara çəkilir. Nə qədər peşəkar olsa da, o cür reklamlardan sonra mən rejissor kimi həmin aktyoru "Romeo və Culyetta" filmində Romeo obrazına çəkmə bilərəm. Çünki çəksəm də, kimse inanmayacaq, həmin aktyor heç kimi o obraza inandırma bilməyəcək.

**- Bəs nə təklif edirsiniz?**

- Əsas məsələ kino xəstəliyinə tutulmaqdır, ona gərək tutulasan. O, ən gözəl xəstəlikdir, inanın, pandemiya yanında yaldır. Amma kino

- Çoxdur, lap çox. Mənim orada 30-dan yuxarı sujetlərim var.

**- Bəs niyə davam etdirmədiniz?**

- İndi kameranı hara döndərsən "Mozalan"dır. Özümüzü tənqid etməyə pul verməzlər axı. Sadəcə adı qalıb. Baş qarışıb xörək bişirməyə. Efirdən kişilərimizə xörək bişirməyi öyrədirlər.

**- Televiziyalardan yaman şikayətləriniz.**

- Efir efir deyil axı, aparıcılarımız ancaq geyimlərinin nümayiş etdirmək istəyirlər. Əslində paltar da deməzdim. Mən çox təəccüblənirəm ki, insan yatanda pijama geyinib yatır, bunlar yatanda nə geyinirlər? Çünki elə efirdə çıpaqdır. Aparıcı efirə elə çıxmalıdır. Demirəm ki, efirə çadradada çıxınsınlar, amma aparıcı özünə, izləyicilərə hörmət etməlidir. Nə istəyirlər, edirlər. Aparıcı efirə çıxmadan qabaq

## "Kinoların üzərinə düşməsinlər, televiziyalarımız daha bərbaddır" - Elxan Qasımov



xəstəliyinin müalicəsi yoxdur. Düzdür, bəzilərinə pul çəşdirir, yolunu azır, amma mənə bu dəqiqə 5 milyon versələr, mühafizələr, yaxşı iş desələr, yenə rejissorluğu seçərəm.

**- Sənətkarlara layiqli qiymət verilir?**

- Rəhmətə gəndən sonra hamı təəssüflənir. Məsələn, deyirlər kaş Fuad Poladov bir az da yaşayardı, indi nə faydası? Kinostudiyaya gəlsəniz, görürsünüz ki, biz öz

təbliğ etməlidir. İnsanların tərbiyəsində ən mühüm rollardan biri məhz kinodur. Əsl kinoda insanlara əxlaq dərəsi keçilməlidir. Əvvəl hər kəs müsbət obraz canlandıрмаğa meyilli idi, heç kim istəməzdi Qəmlo olsun. Hamı Abasqulu bəy olmağa can atardı, çünki insanlar o cür tərbiyə olunurdu. Məni və müsbət obrazların sənət səviyyəsində çatdırılmasına görə insanlar həmin filmlərdən əxlaqi nümunə ala bilirdilər. Yoxsa indikilər... nə qədər məni obraza rast gəlmək olur.

**- Yəni çatışmayan nədir?**

- İndi nə var film çəkməyə, sponsor tapırlar, beş-altı məşhur müğənnini çəkirlər, kompüterlə işləyirlər, sonra da axırı yaxşı olur, yarım saatdan sonra da yadımdan çıxır (gülür). Bir tamaşaçı kimi deyirəm, kadrlar yadda qalan olmur. Amma bütün rejissorlar da təsdiq edirlər ki, hər bir kadr yadda qalmalıdır. İndiki əksər filmlər hafizələrdə həkk

duqlarını soruşsam, deyəcəklər "hansı kinoteatrda?" Deyəcəm ki, "sizin qərarınızdan sonra dəyişib kababxana, toyxana olan kinoteatrlar". Bütün kinoteatrlar ləğv olundu, birçə Nizami kinoteatrı qaldı. Müasir texnika ilə düzəldilən kinoteatrlar var, amma ora gənclər popkorn yemək üçün gedirlər.

**- Özünüz müasir kinoteatrlarda olmusunuz?**

- Olmuşam. Mən demirəm köhnələrə qayıdaq. Doğrudur, 75 yaşım var, istər-istəməz nostalji hissələr keçirirəm. Amma adi nümunə deyim - döyüş səhnələrinin indiki və əvvəlki dövrdə çəkilməsini müqayisə edək. İndi çəkilən filmlərdə biz peşəkarlar baxanda bilir ki, döyüş filmlərində qabaqda dayanmaq üçün 100 nəfər tapırlar, arxada olan döyüş işi-raqçıların hamısı kompüterdə işlənmiş olur. Peşəkar texnika sayılsa da, rəqəmsallarda dərinlik yoxdur. Amma gəlin köhnə kinolara baxaq -aktyorların hamısının üzü dəqiq gör-

hesabımıza burada bir az təmir işləri aparmışıq. Korifeylərin şəkillərini divarlara düzmüşük. Vəziyyət bilirsiniz necədir? Mənə Azərbaycanda elə böyük təşkilat göstərin ki, respublika əhəmiyyətli olsun, amma diqqətdən kənar qalsın. Biz bu binanı 1966-cı ildə təhvil almışıq, elə o vaxtdan da təmir edilməyib. Düzü, mənə qaribə gəlir, məmurlara baxırsan, ən bahalı maşınlar sürürlər, amma təmir deyəndə ölkənin müharibə vəziyyətində olduğunu deyirlər. Vəziyyət çətindir, qoy sizə də çətin olsun. Necə olur axı bütün nazirliklər təmir olunur, bir-birindən gözəl ofisləri var, amma kinostudiyanın binası 1966-cı ildən diqqətdən kənardır. Hələ Şamil Mahmudbəyovun qəbir üstü abidəsini düzəltməyə gücüm çatmadı. Axı o sənətkarlar çətinliklərə baxmayaraq, böyük işlər ərsəyə gətiriblər.

**- "Mozalan"da sizin də payınız az deyil.**

müəyyən məsul şəxs onların görünüşünə şəxs nəzarət etməlidir. Bir dəfə televiziyanın birində dedim ki, "televiziya-dan tər iyi gəlir", incidilər mən-dən. Hamı çıpaqdır, bədən-lərinin qoxusu paltara yapışib. Adi növbədə duran zaman kimse hörmət edərək növbə-sini mənə verirsə, israrla razılaşmıram. Razılaşanda da 10 dəfə üzr istəyirəm. Bilirsiniz niyə? Biz efir adamları hər yerdə nümunə olmalıyıq.

**- Siz, həmçinin Qarabağdan bəhs edən "Biz qayıdacağıq" filminin rejissorusunuz. Bir müddət öncə Tovuzda baş verənlər barədə nə deyə bilərsiniz.**

Əsində bu mövzuya toxunmaq istəmirəm. Xalqı, torpağı sevmək lazımdır, Vətəni sevmək lazımdır. Bəzən elə şeylər görürəm ki, heyrət edirəm. Biri deyir Mübariz qəhrəman deyil, biri əlaqəsiz fikirlər deyir... Olmaz, həmin adamı Hökumət evinin qarşısında asmağ lazımdır. Demirəm bütəldirək, elə də olmaz. Amma qəhrəmanları gözəndən salmaq ayıbdır. Biz o vaxt özümüzü Mehdi Hüseynzadəyə bənzədirdik.

Mən Qarabağı - Şuşanı, Kəlbəcəri qarış-qarış gəzmişəm. Nə qədər ki, sağam, o yerləri təkrar görməliyəm. Dünyadan nakam getmək istəmirəm. Ümid edirəm, Qarabağı görüb, sonra dünyadan rahat gedərəm. Son olaraq demək istəyirəm ki, eger bir azərbaycanlı rejissor belə yaşayarsa, deməli, Azərbaycan kinosu da yaşamış olacaq, batmayacaq, mən buna çox inanıram.

Dürre Həsənova

## “Əgər 6 icra başçısı həbs olunubsa...” - Deputat İcra hakimiyyətlərinin ləğvindən danışdı

**Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sonuncu rəy sorğusu zamanı məlum olub ki, Azərbaycan əhalisinin yarısından çoxu yerli İcra hakimiyyətlərinə etibar etmir.**

Respondentlər arasında yerli İcra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faizdir. Sorğunun nəticələri ilə bağlı açıqlamada bu rəyin səbəbləri ilə bağlı məlumat göstərilməyib: “Amma “Hansı sahədə daha çox islahatlara ehtiyac var” sualına cavab verənlərin yarısından çoxu İcra hakimiyyətinin (53,7 faiz) adını çəkib. Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə İcra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir”- deyərək STM-in açıqlamasında bildirilir. Belə olan halda, İcra hakimiyyəti sistemi ləğv edilə bilərmi? Eyni zamanda, İcra hakimiyyətlərinin yerində hansı qurum yaradılmalıdır?

Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib.

Mərkəz sədri İcra hakimiyyətlərinin ləğv edilməsinin referendum yolu ilə mümkünlüyünü söyləyib: “İcra hakimiyyətlərinin adının dəyişməsi və sairə məsələlər konstitusion məsələlərdir. Onları yalnız referendum vasitəsilə tənzimləmək olar. Həmçinin, bu kompitensiya olaraq ölkə rəhbərinin səlahiyyətləri çərçivəsindədir”.

Zahid Oruc bildirib ki, iki icra başçısının təyinatı zamanı ölkə rəhbərinin konkret olaraq ali İcra hakimiyyəti orqanının rəhbəri kimi yerlərdə bilavasitə hüquqi cəhətdən təmsil edən şəxslər-



dən nələri tələb etdiyi belli oldu: “İlk növbədə sosial- iqtisadi inkişaf, investisiyaların cəlbə, sahibkarlıq mühitinin genişləndirilməsi, ardınca hüquqi aktların və sərəncamların verilməsi zamanı şəffaflıq və antikorupsiya tədbirlərinin gözlənilməsi çox önəmlidir. Daha sonra isə əhali ilə sıx təmaslar birbaşa onlarla dialoq mühitinin bərqərar olması istənilir. Görünən mənzərə bundan ibarətdir ki, bəzən bizim vətəndaşlarımızın tədqiqatlarda yer alan rəyləri belə, bir sıra hallarda media məkanlarında süngü ilə qarşılandığına şahidlik edirik. Halbuki, respondentlərə bütün metodların ən incə və xüsusi təriflərini təsdiq edərək vətəndaş mövqelərini ümumiləşdirməyə çalışırıq. Bu zaman biz onların əvəzindən mövqe ölçürük. Belə demək olarsa, barometr olarkən onların vətəndaş düşüncələrini alırıq. Konkret olaraq kimə ona yönəldilmiş suallara fərqli cavab verirsə, bu STM-nin problemi olur”.

Deputat İcra hakimiyyətlərində olan real mənzərəni də açıqlayıb: “Real mənzərə ondan ibarətdir ki, İcra hakimiyyətlərinə yerlərdə münasibət mənfiyədir. Belli səbəblərdən ötən illər ərzində buna əsaslar yaranıb. Ölkə rəhbərinin qeyd etdiyi kimi, onların korrupsiyaya yuvarlanması, keçilməz həddə çevrilən bürokratik zireh, sahibkarların kütləvi olaraq müxtəlif açıq və gizli tələblərin altında qalması, büdcə vəsaitlərinə əllərinin uzadılması, bu vasitə ilə təhsil və səhiyyə sektorunun İcra hakimiyyətlərinin mühüm gəlir yerinə çevirməsi həmin bölgələri inkişafdan məhrum edir.

33 rayon özü maliyyələşdirmə rejimində fəaliyyət göstərə bilər. Hesab edirik ki, cənab prezident nüfuzlu xüsusi inkişaf etmiş, cəmiyyətdə yaxşı dayaq malik olan və onun idarəçiliyinə müsbət xallar gətirən güclü İcra hakimiyyətləri sistemində maraqlıdır. Təəssüf ki, bu yöndə ötən illər ərzində görülən tədbirlər arzuolunan nəticələri verməyib. O üzdən “hansı yeni modellər tətbiq oluna bilər” sualına gəlincə, düşünürəm ki, islahatların ən mühüm hədəflərindən biri bu olacaqdır”.

Zahid Orucun sözlərinə görə, bölgələrdə həmin başçıların fəaliyyətindən narazılıq vardı: “Bununla bərabər, görünən mənzərə odur ki, əgər 6 icra başçısı həbs olunubsa, onların təmsil etdiyi bölgələr üst-üstə götürüldükdə 700-800 min insanı əhatə edir. Bunun kifayət qədər böyük rəqəm olduğunu düşünürəm. Demək ki, o bölgələrdə insanlar həmin adamların fəaliyyətindən kəskin şəkildə narazı olurdular. Biz bunu sorğular zamanı müşahidə edirik”.

**Namidə Bingöl**



## Sahil Babayev: “E-xidmətlərin sayı gələn il 100-ə çatdırılacaq”

**Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin elektronlaşdırılmaqla tam şəffaf, operativ və əhaliyə daha əlçatan şəkildə qurulması başlıca prioritetdir. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76%-ə qədərini elektronlaşması deməkdir.**

Bunu Əmək və Əhəlinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qayda pensiya, müavinət, təqaüd təyin edilib. Həmçinin cari il 145 min siğortaolunan e-qaydada qeydiyyatda alınıb. Beləliklə, Nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib.

Nazir 22 e-xidmətin hazırlandığını, ilin sonuna kimi 7-sinin işə salınacağını, 25 proaktiv xidmətin də üzərində iş getdiyini deyib. O vurğulayıb ki, yaradılan e-sistemlər həmçinin şəffaflığın təminatına nail olmağa imkan verir.

S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun - Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, “Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib.

Nazir qeyd edib ki, təkəcə bu ay müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha 5 belə müəssisə, o cümlədən Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə verəcək.

Eyni zamanda, əsas vəzifələrdən biri - bu müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin kadr potensialı bu prinsip əsasında formalaşmalıdır.

S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası sahəsində işlərin müsbət nəticələrini qeyd edib. Əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, cari ilin 7 ayında bu sayda 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.

İclasda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi və keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının icrası, elektronlaşma proqramının genişləndirilməsi sahəsində aparılan işlər barədə çıxışlar dinlənilib. “Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Nizamnaməsi”nin və “Məcburi dövlət sosial siğortası məqsədilə siğortaedənlərin və siğortaolunanların uçotu Qaydası”nın təsdiq edilməsi məsələləri müzakirə edilib.

## “İnanmıram ki, ermənilər öz zabitlərini geri istəsinlər”

Deputat: “Dilqəmlə Şahbazı qaytarmağın başqa yolu var”

**“Ermənistan Azərbaycan tərəfinə keçən hərbiçisini geri almaq istəməyəcək. Bir erməni də olmasın. Ermənilər üçün heç bir fərqi yoxdur”.**

Bu sözləri Modern.az-a Azərbaycan Ordusunun əsir götürdüyü erməni zabiti Qurban Alaverdyanın işğal olunmuş Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi təkliflərinə münasibət bildirərkən deputat Aqil Abbas deyib. O diqqətə çatdırıb ki, Ermənistan tərəfi girov saxladığı azərbaycanlılara - Dilqəm və Şahbaza işgəncə verir: “Orada saxlanılan azərbaycanlıların sağlamlığına ziyan vururlar. Amma Azərbaycan tərəfinə keçən ermənilər az qala yağ-bal içərisində saxlanılırlar. Onlara xidmət etdikləri ordudan qat-qat yaxşı baxılır. Həmin şəxsin Azərbaycan tərəfinə hansı niyyətlə keçdiyini Dövlət Təhlükəsizlik Xidməti aydınlaşdırma bilər. Bəlkə də onların məqsədi elə Azərbaycan əsgərləri tərəfindən tutulmaq idi. Mən inanmıram ki, ermənilər öz zabitlərini geri qaytarmaq istəsinlər. Ermənilər Dilqəmlə Şahbazdan Azərbaycana təzyiqli vasitə kimi istifadə edirlər. Azərbaycan



hökuməti vətəndaşını düşünür, Dilqəm və Şahbazı geri qaytarmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Ermənistan üçünse bir erməni zabitinin əskik olmasının heç bir önemi yoxdur. Erməni Azərbaycanda bir neçə ay qalacaq, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan tərəfinə məsləhət görəcək ki, həmin erməninin üçüncü ölkəyə keçməsinə icazə versin. Dəfələrlə belə olub. Azərbaycanda həbsxanalarda ermənilər var, Ermənistan hökuməti onları geri

qaytarmaqda maraqlı deyil.

Bütün bu problemlərin bir həll var, o da Azərbaycanın savaşa başlayıb, torpaqlarını terrorçulardan təmizləməsidir. Dilqəmlə Şahbazı qaytarmağın da yolu budur”.

Qeyd edək ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-keşfiyyat qrupu tərribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurban Alaverdyan əsir götürülüb.

2014-cü il iyulun 11-də azərbaycanlılar Dilqəm Əsgərov Şahbaz Quliyev Kəlbəcər rayonunda öz atababa yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürüldülər. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olub.

**Məlum olduğu kimi, avqustun 26-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya ilk rəsmi səfəri baş tutdu. Ermənistanın Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətindəki təxribatından sonra Rusiyadan üçüncü ölkələr vasitəsi ilə Ermənistanla hərbi yüklərin daşınması haqqında məlumatlar, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı rusiyalı həmkarına zəng etməsi iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasını zəruri edirdi.**

Qeyd edək ki, bu görüşdən öncə Rusiyanın Müdafiə naziri Şoyqunun Azərbaycana səfəri və burada səsləndirdiyi fikirlər rəsmi Bakı və Moskvanın diplomatik təması da labüd idi. Görüş və görüşdən sonrakı gözlənilən nəticələr barədə bir-mənəli fikir yoxdur.

**Cənubi Qafqaz Araşdırma Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə "Unikal"a açıqlamasında deyib ki,** Rusiya və Azərbaycan arasındakı danışıqlar yeni mərhələyə keçib. Qarşılıqlı səfərlər, aparılan danışıqların məzmunu Dağlıq Qarabağ münafişəsi və Azərbaycanın hazırkı siyasəti ilə bağlıdır: "Azərbaycan və Rusiya arasında aparılan danışıqların nəticəsi ondan ibarətdir ki, ölkəmiz Kremlin istədiyi kimi bu ölkədən silah almayacaq. İki ölkə arasında danışıqlarda belə rəy formalaşdırmağa cəhd edirlər ki, Azərbaycan Rusiya ilə birgə Paşinyanı cəzalandırmaq üçün müharibə oyunu keçirəcək. Nə Rusiya buna gedər, nə də ölkəmiz Moskvanın bu oyununa razı olmaz. Ümumiyyətlə, Sergey Lavrov danışıqların bazasının hazır olduğunu qeyd etdi. Azərbaycan tərəfi Ermənistanla məzmunuz danışıqlara getməməlidir. Azərbaycan tərəfi danışıqlar masasına Ermənistanla qarşı şərtlər əsasında oturacaq. Ermənistan buna hazır olarsa, proses yenidən başlanacaq. Burada Türkiyə faktoru da önəmli rol oynayır. Ermənistan hakimiyyəti danışıqlarda işğal olunmuş ərazilərin boşaldılmasına getməyəcək. Daha da aqressiv ton ortaya qoyacaq. Bu da yeni müharibəni alovlandırma bilər. Ermənistanda ciddi panika var. İşğalçı ölkə könüllü ordu yaratmaqla guya əlini gücləndirir. Qarabağla bağlı yeni bir proses başlaya bilər. Azərbaycan tərəfi Türkiyə ilə hərəkət edəcək. Burada lokal döyüşlər də mümkündür".

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə hərbi yaxınlaşmasından narahat olan Moskva hərəkətə keçərək, Azərbaycana vədlər verməklə regiondakı güc balansını öz lehinə dəyişməyə çalışır: "Müdafiə naziri Şoyqunun Bakıda Rusiyanın bundan sonra da Azərbaycana qarşı hər hansı bir fə-

aliyyətinin olmayacağını vurğulaması da təsadüfi deyil. Kreml bu səfərin ikitərəfli münasibətlərdə yeni bir impuls ola biləcəyinə ümid edir. Amma Kremlin regiondakı şübhəli fəallığı, Ermənistanla hərbi yardımları davam etdirməsi, ona olan etimada zərbə vurur. Şübhəsiz ki, Rusiyanın Azərbaycandan istədikləri də var. Lakin Dağlıq Qarabağ münafişəsi ərazi bütövlüyümüz çərçivəsində həllini tapmayana qədər Azərbaycan Rusiyanın patronajlıq etdiyi hərbi-siyasi birliklərdə yer almayacaq".

**Məhəmməd Əsədullazadə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun hazırda Rusiyada səfərdə olduğunu söyləyib:** "Sergey Lavrovun bu səfər çərçivəsində Azərbaycan tərəfinə Qarabağ məsələsi ilə bağlı yeni təklif verəcəyi mümkündür. Dialoqun bərpası və bir neçə rayonun qaytarılması danışıqların növbəti mərhələsində müzakirə predmeti ola bilər. Amma

kinti materialları" deməklə, bir daha bu silahların Ermənistan üçün nəzərdə tutulduğunu dolayı etiraf etmiş oldu".

**Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bizimlə söhbətində deyib ki,** Moskvada keçirilən Rusiya-Azərbaycan XİN-lərin rəhbərlərinin görüşündən sonra onun Qarabağla bağlı düşüncələri bir qədər də bədbinləşib: "Rusiya hər vəcdlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə qarşı çıxış edir və bu illər ərzində rəsmi Moskvanın mövqeyi bir qədər də həyasızlaşıb və etikadan kənar da olsa "eşşəkləşib". Avqustun 26-da Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdikləri mətbuat konfransında BMT qətnamələrini öz axmaq, hiyləgər erməni təəssübkeşliyi ilə şərh etməsini böyük əsəb və streslə dinləyəndən sonra, həmçinin məlum iyul hadisələri günləri Tovuzda mehız rusların maddi və mənəvi dəstəyi ilə or-

XİN rəhbərini qəbul edən şəxslər Lavrov, üstündən heç 5 deq keçməmiş danışıqların məgzi və mənası haqqında dərhal öz "it qanı"ndan olan erməni həmkarı Zöhrab Mnaçakanyana, bəlkə də hələ bilmək olmaz Paşinyanın özünə ətraflı məlumat verməsi çox dərin mətləblərdən xəbər verir. Bunlar hələ uzun illər Qarabağla bağlı məkrli oyunlarını davam etdirmək istəyirlər. Nəinki Qarabağla, planlarında başqa çirkin, xain məqsəd və məramlar da mövcuddur".

Müsahibimiz onu da qeyd edib ki, biz bunların qarşısında özümüzü az qala dərəcə hazır olmayan məktəbli kimi aparana qədər, bunlar daha da azğınlaşıb, həyasızlaşacaqlar: "Azərbaycan həm Rusiyaya, həm Amerikaya, həm də ermənipərəst Fransaya vaxt verməlidir ki, onlar mövqelərini qətiləşdirsinlər. Əks halda, biz çox ağır, çox rüsvayçı bir vəziyyətlə üz-üzə qalacağıq. Hələ mənə narahat edən bir başqa məsələ

əyi ilə barışmalıyıq. Rusiya Azərbaycana xain münasibətini davam etdirir. Kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq".

**Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki,** bu görüş Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginliyin olduğu dövrə təsadüf etdi. Onun sözlərinə görə, söhbət Rusiyadan İrəvana 400 min ton həcmində silahın göndərilməsindən, Ermənistanın Moskvanın təhriki ilə təxribata əl atması ehtimalından, üstəgəl rus mediasında Azərbaycan əleyhinə başlayan tendensiyadan gedir: "Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin 10 mindən çox şəxsi heyətinin Azərbaycana gəlməsi Rusiyanı Ermənistandan da çox narahat edən amillərdən biridir. Bu, geostrateji mübahisə məsələsidir. Bu, 100 il əvvəl olduğu kimi Türkiyənin yenidən Qafqaza dönməsi və ya Azərbaycanın bölgədə geostrateji rolunun artması ilə bağlıdır.

## Qarabağ münafişəsi ilə bağlı yeni proses başlaya bilər

Azərbaycan ərazilərinin bir hissəsinin işğala məruz qalmasında və mövcud status-kvonun qorunmasında Rusiyanın rolu var



Rusiyanın bu prosesdə də səmimi olacağı şübhəlidir. Əlbəttə, Rusiya Ermənistanın Tovuz təxribatından sonra Azərbaycanın yürütdüyü siyasətin vektorunu 180 dərəcə dəyişdirəcəyini gözləmir".

**Ekspert Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakıda səsləndirdiyi fikirlərə diqqət çəkib:** "Şoyqunun Ermənistanla göndərilən hərbi təyinatlı yükləri "tikinti materialları" adlandırması gülüncdür. O təyyarələrlə göndərilən silahların Gümrüdəki 102-ci baza üçün nəzərdə tutulduğunu desəydi, bu açıqlama həqiqətə uyğun ola bilərdi. Görünür, "ti-

dumuzun zabıt və əsgərlərinin Şəhid edilməsi faktına rusların Müdafiə naziri Şoyqunun Bakıda, evimizin içində alçaqcasına, şəərəfsizcəsinə, utanmadan, qızarmadan yalan danışıması onu deməyə əsas verir ki, Putin və riyakar, xain komandası Azərbaycanı Qarabağsız olmağa hazırlayır və bunun başqa adı yoxdur.

Çox yazıb başınızı ağrımaq istəmirəm. Rusiyanın məqsədi mənasız danışıqlar prosesini daha da uzatmaq, bizim nəslin dünyasını dəyişəndən sonra Qarabağda növbəti erməni dövlətini elan etməkdir. Avqustun 26-da Azərbaycan

də var ki, belə gedişlə bizə maddi və mənəvi dəstək verməyi dəfələrlə bəyan edən qardaş saydığımız Türkiyə, Pakistan da belə vəziyyətdən bezib, bizdən Qarabağ məsələsində təcridən uzaqlaşacaqlar. Bir qədər sərt səslənir, amma hər halda bəzi ciddi məqamları bilməsəm, mən bunu açıq şəkildə heç vaxt dilə gətirməzdim. Biz ya ATƏT-in erməni maraqlarına tam xidmət göstərən Minsk qrupundakı danışıqlar prosesindən çıxmaq və başımızın çarəsini qılmaq haqqında ciddi-ciddi düşünməliyik, ya da birdəfəlik Qarabağın da tarixin yaddaşına köç-

Rusiya bu proseslərə narahatlıqla yanaşır. Bizim ruslara tələblərimiz daha çoxdur. Hər nə qədər dilə gətirilməsə də, Azərbaycan ərazilərinin bir hissəsinin işğala məruz qalmasında və mövcud status-kvonun qorunmasında Rusiyanın rolu var. Buna görə də həmin tələbləri irəli sürməyə tam haqqımız çatır".

Politoloq deyib ki, Xarici İşlər nazirinin Moskvaya səfəri zamanı onun qarşısında böyük məsələlər dururdu: "Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışıq idi. Bu telefon danışığında Rusiyanın bölgədə problem yaradan addımları qarşı tərəfin diqqətinə çatdırılmışdı. Yeni Xarici İşlər nazirimiz belə bir gərgin havada keçən görüş zamanı Azərbaycanın bütün iradlarını və bu iradların nə qədər əsaslı olduğunu Lavrova bildirdi. Rusiya tərəfi də Türkiyə qoşunlarının Azərbaycana gəlməsi və bölgədə hərbi baza yaratmaq ehtimalından doğan narahatlığını dolayı yolla ifadə elədi. Rusiyanın bu narahatlığının dərin əsasları var. Amma Rusiyanın Ermənistanda ikidən çox hərbi bazası və bu ölkələrin sərhədlərini qoruyan zastavaları mövcuddur".

**İki gün öncə məlum oldu ki, "Bakcell" in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva və həyat yoldaşı hər biri 400 manat cərimələnib. Səbəb onların karantin qaydalarına zidd olaraq ötən gün "Sea Bay" restoranında qızı Növrəstə Muradlıya toy etməsidir. Bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb.**

Bildirilib ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalər Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub: "2 nəfər inzibatçı barəsində tərtib

etmək istəyənlərlə bağlı xəbərlər yayılır. Xüsusilə son günlər Bakı və Sumqayıtdakı müxtəlif restoranlarda, şadlıq evlərində gizli toy məclislərinin təşkil olunduğuna dair iddialar səslənir. Elə Bakı Şəhər Baş Polis İdarəsinin yuxarıdakı məlumatı da bu iddiaların doğruluğunu müəyyən qədər təsdiqləyir. Belə görünür ki, bəzi vətəndaşlarla yanaşı, bir çox şadlıq evləri, restoranlar karantin qaydalarına etinasız yanaşırlar.

Maraqlıdır ki, bu ügünlərdə əməkdar artist, müğənni Nüşabə Ələsgəri pandemiya günlərində, toy-nişan məclislərinə təkliflər aldığı etiraf

Bu deyilənlərdən də aydın olur ki, bir çox şadlıq evləri öz qapılarını xeyir iş keçirmək istəyənlərin üzünə açıb. Onların koronavirus təhlükəsinə və qanunlara belə etinasız münasibətinin səbəbi nədir? Heç şübhəsiz ki, əksər şadlıq evlərinin müəyyən nüfuzlu məmurlar tərəfindən himayə olunması! Bu obyekt sahiblərinin - "toy oliqarxlarının" kimlərinə gücünə güvənməsi!

Bəli, vətəndaşlar indiki şəraitdə məsuliyyətli olmalı, kütləvi tədbirlər barədə düşünməməlidir. Lakin bunun üçün şərait yaradanlar da ictimai qınaqdan və tənbehdən uzaq tutulmamalıdır.

## "Toy oliqarxları"nın koronavirus özbaşınalığı...

Arxasında məmurların dayandığı bəzi şadlıq evləri karantin rejimini saya salmır



edilən protokollar rayon məhkəməsinə göndərilməklə bərlərində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar".

Eyni zamanda, toyda iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmaların davam etdirildiyi qeyd olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən COVID-19 (koronavirus) pandemiyasına görə, ölkədə mart ayından etibarən toy-nişan mərasimlərinin keçirilməsi qadağan edilib. Buna baxmayaraq hər gün qanunları pozub, övladlarına toy-nişan

edib: "Məsələn, bir müddət bundan əvvəl açıq havada ad günü mərasimi ilə əlaqədar sənətçi kimi məni dəvət etmişdilər. Buna anımdaca etiraz etdim. Cavabında isə dedilər ki, açıq havada keçirilən məclislərə icazə var. Bununla belə mən yenə razı olmadım. Qeyd etdiyim kimi, bu həm qanun baxımından düzgün deyil, həm də koronavirusa yoluxmaqdan qorxuram. xeyli sayda tanıdığım insanlar bu virusdan vəfat etdi. Bundan sonra koronavirusdan daha çox qorxmağa başladım. Baş verənlər onu göstərdi ki, bu məsələ ciddi, onunla zarafat etmək olmaz".

Tamada Nazilə Səfərlə də bu günə qədər çoxlu sayda məclislərə dəvət aldığı etiraf edib. "Ad günü, xırayaxdı, hətta nikah məclisi üçün müraciət edənlər olub. Adama çox şey təklif edirlər, gerek düşünəsən. Qanunlara hər kəs tabe olmalıdır. Həm də koronavirusa yoluxmaqdan çox çəkinirəm" - o deyib.

Həqiqətən, acınacaqlı vəziyyətdir: cəmiyyətə örnək təşkil etməli olan adamlar, keçmişdə və yaxud indi yüksək post tutanlar COVID-19 pandemiyasının hər birimizin sağlamlığı üçün nə qədər ciddi təhlükə təşkil etdiyinin fərqi deyillər. Üstəlik, bununla bağlı dövlətin müəyyənləşdirdiyi tələblərə dırnaqarası yanaşaraq ya özlərini qanunlardan üstün tutur, ya da "qaz vurub qazan doldurmağı" daha önəmli sayırlar. Yayılan məlumatlar, söz-söhbətlər, ən əsası, konkret faktlar onu göstərir ki, belələrinə qarşı dövlət hüquq çərçivəsində ən sət cəza tədbirlərinə əl atmaqda haqlıdır. Hətta bu cür addımlarını bir az da kəskinləşdirməlidir.

Unudulmamalıdır ki, kiminsə şəxsi maraqları millətin sağlamlığından və qanunların aliliyindən, eyni zamanda dövlətin iradəsindən yuxarıda dayana bilməz!

Toğrul Əliyev

## Deputat Nazirlər Kabinetinin qərarını pislədi

Bəhruz Məhərrəmov: "Bu insanları narazı salmayın!"

**"Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzaştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edilməsi ciddi müzakirələrə səbəb olub. Dövlət Gömrük Komitəsi bu dəyişikliyi büdcə daxilolmalarının artırılması və yerli sahibkarların müdafiəsi istiqamətində mühim addım kimi dəyərləndirib. Açıq bu mövqe ilə mən də razıyam. Həqiqətən büdcəyə də müsbət təsir edəcək, yerli sahibkara da. Bu öz yerində. Lakin, unutmayaq ki, istənilən qərar ikibaşlı olur və o zaman səmərəli sayılır ki, xeyri zərərdən çox olsun.**



Təəssüf ki, bütün mühim tərəflərini vurğulamaqla, bu qərarın ziyanının xeyirindən çox olması qənaətinəyəm. Daha dəqiq desəm, bu qərar əsassız məhrumiyətlər yaratmaqla dövlətin ali məqsədlərinə ziddir".

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib.

O fikrini bir neçə bənddə izah etməyə çalışıb:

"- İlk olaraq ondan başlayaq ki, qərar ölkədə sosial narazılıq yarandı. Dövlət başçısı böhran şəraitində şəxsən böyük cəsarət və humanistlik nümayiş edib çox ciddi bir yükün altına girdi, heç bir sosial layihəni təxirə salmadı, üstəlik son 7 ayda 3,5 milyard pul xərclədi ki, ölkədə sosial narazılıq olmasın, vətəndaşların rifahı və güzarını pozulmasın. İndi fiziki şəxslərin sifariş etdiyi 2 dəst paltarın rüsumu üçün xalqı narazı salmağa dəyərdimi?"

- Konstitusiyanın 15-ci maddəsi ilə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. İndiki halda Gömrük Komitəsinin mağaza sahiblərinin vəziyyətini düşünməsi həqiqətən alqışlayıqdır, lakin, unudulur ki, bu müdafiə tədbiri adı altında son vaxtlar təşəkkül tapmış daşyıcı şirkətlər faktiki olaraq məhv edilmişdir. Bir təbəqə sahibkara digər təbəqəyə qurban vermək nə dərəcədə etik və faydalıdır?"

- Digər çox vacib məqam, qarşıdan payız-qış mövsümü gəlir, heç koronavirus olmasa da belə, bu mövsümdə adətən infeksiya xəstəliklərin geniş yayılır. COVID 19-un ikinci dalğasının qorxusu ilə yaşadığımız bir dövrdə, mağazada bir paltarı 10 nəfərin soyunub-geyinməsi yaxşıdır, yoxsa hər kəsin fərdi qaydada internetlə sifariş etməsi?"

- Başqa bir vacib məqam limitin təsbit olunduğu rəqəmin özü ilə bağlıdır, tam səmimi olaraq soruşmaq istəyirəm, bu qərarın qəbul olunmasında iştirak edən hansı məmur 300 dollara övladını başdan ayağa geyindirir? Axı 300 dollar bir çox məmurun heç qalstukunun "zapinkası" da deyil!

- Ən nəhayət və mənim üçün ən vacib məqam, bilənlər bilir ki, təmsil etdiyim Biləsuvarada bütün rayonun taleyi gömrüklə bağlıdır, insanlar qiymət fərqi görə ərzağından geyimindən qədər çox şeyi qonşu ölkədən alır. Tətbiq edilən limitlə, bu qadağalarla büdcəyə gələn gəlir, hər hansı biləsuvarının ehtiyaclarını qarşılaya biləcəkmi? Özüm də tam məsuliyyətimlə cavab verim ki, xeyr edə bilməyəcəm".

Millət vəkili aidiyatı qurumlara səslənərək deyib: "Sizə zəhmət, bu insanları narazı salmayın, unutmayın ki, büdcə ilə uğrunda narazı saldığınız bu insanlar üçündür."

Nəzərə alın, çox həssas dövrdür, insanların güzaşt gözlədiyi bir vaxtda həqiqətən bu radikal addımların nə zamanı, nə də yeri idi..."

## Komita 6 uşaq ailoni nəzarətə götürdü

**Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayilli rayonunun Bizlan kəndində çətin şəraitdə yaşayan 6 uşaq ailoni nəzarətə götürüb.**

Qurumdan verilən məlumata görə, Komitənin İsmayilli Uşaq və Ailələrə Dəstək Mərkəzinə ailənin vəziyyətinin qiymətləndirilərək problemlərinin həlli istiqamətində aidiyyəti sosial xidmətlərə yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, kənd sakini Reyhan Əliyeva BBC News Azərbaycancaya müsahibəsində ailəsinin çətin vəziyyətdə olduğunu, uşaqların gün ərzində yeməyə heç nə tapmadığını bildirmişdi 6 uşaq anası yaşadığı evin döşəməsinin torpaqdan olduğunu, uşaqların yemək və geyim çatışmazlığı yaşadığını vurğulayıb.



## Rusiya Norveç diplomatını ölkədən xaric edir

**Rusiya Norveç diplomatını ölkədən xaric edir.**

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Norveçin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Bizim Moskvadakı səfirliyimiz Rusiya XİN tərəfindən məlumatlandırılıb ki, diplomatlarımızdan biri artıq Rusiyada qəbul olunmur", Norveç XİN bildirib.

Nazirlik qeyd edib ki, bu, tamamilə əsassızdır və diplomat qaydaları pozmayıb.

Xatırladaq ki, bir müddət öncə Norveç Rusiya diplomatını ölkədən xaric edib. Rusiyalı diplomat casusluqda ittiham olunub.

## Ukrayna Aİ-nin Belarusa qarşı sanksiyalarına qoşula bilər



**Ukrayna Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edəcəyi sanksiyalara qoşula bilər.**

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba bu gün keçirilən brifinqdə deyib.

"Hələ ki, Avropa İttifaqının sanksiyalarını görməmişik, lakin biz Aİ-nin yanaşmasını dəstəkləyirik. Bu sanksiyaları gördükdən sonra öz nəticələrimizi çıxaracağıq", - deyərək Ukrayna nazir bildirib. Nazir qeyd edib ki, Ukrayna Belarusdakı vəziyyətlə bağlı mövqeyini Aİ və ABŞ-la sinxronlaşdırır: "Biz Belarusun daxili işlərinə qarışmırıq, xalq öz inkişaf yolunu özü seçməlidir".

Nazir Kuleba ölkəsinin Belarusda keçirilmiş Prezident seçkilərini tanıyıb-tanımadığına dair suala cavab verməyib.

"Seçkilərin nəticələri Belarus MSK tərəfindən elan edilib. Ancaq nəticələrdə əhəmiyyətli çatışmazlıqlar var idi ki, bu da seçki sahəsində standartlara cavab verməyib", - deyərək D. Kuleba əlavə edib.

**Zümrüd Paşkin**

## "Trampın COVID-19-u "Çin virusu" kimi təqdim etməsi qəbul edilməzdir"

**Çinin Xarici İşlər naziri Uang Yi koronavirusun ilk dəfə ölkəsində meydana gəlməsi ilə bağlı fikirlərinin düzgün olmadığını söyləyib.**

APA Reuters-ə istinadən xəbər verir ki, Çinin baş diplomatı bu barədə avqustun 27-də Norveç Xarici İşlər naziri İne Eriksen Soreide ilə Oslo şəhərində keçirilən mətbuat konfransında bildirib.

Uang Yi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatına virusun olduğunu ilk dəfə rəsmi Pekinin bildirməsi COVID-19-un Çində meydana gəldiyini ifadə etmir: "Əslində, son aylar ərzində virusun dünyanın müxtəlif yerlərində aşkar edilməsi barədə də hesabatlar var.

Virusun ilk dəfə harada yaranması və bunun necə baş verməsi elm adamlarının, tibb mütəxəssislərinin öhdəsinə buraxılmalıdır".

Çinin XİN başçısı məsələni siyasiləşdirməməyi, eyni zamanda ölkəsinin adının ləkələnməməsini tövsiyə edib. O, ABŞ Prezidenti Donald Trampın COVID-19-u açıq-aşkar "Çin virusu" kimi təqdim etməsinin qəbul edilməz olduğunu diqqətə çatdırıb.

**Aleksandr Lukaşenko 9 Avqust prezident seçkilərində saxtakarlıqla səslerin 80%-ini qazandığını iddia etdikdən sonra Belarusu böyük etirazlar bürüyüb. Ölkənin gələcəyi indi Rusiya prezidenti Vladimir Putinə asılı ola bilər.**

Lukaşenko 1994-cü ildən bəri xalqın dəstəyi olmadan Belarusu idarə edir, hətta "Batka" ("Ata") ləqəbi qazanıb. Ancaq son həftələrdə, fabrik işçiləri, həkimlər və jurnalistlər daxil olmaqla, bütün təbəqələrdən qəzəblənmiş vətəndaşlar nümayişlər və tətillər keçirir; gənc qadınlar birdən-birə müxalifətin üzvünə çevriləblər.

Əksəriyyətin qalib saydığı keçmiş müəllim Svetlana Tixanovskaya etiraz aksiyalarını özü təşkil etmir, lakin onun qətiyyəti geniş narazılığa yönəldir.

Lukaşenkonun hakimiyyəti

ski və Babariko zərərsizləşdirildikdən sonra "Batka" hakimiyyətdə qalacaq".

Aleksiyeviç indi küçələrə çıxan həmvətənlərini "tanımadığını" söyləyir. Bəs onları motivasiya edən nədir?

1994-cü ildə Lukaşenkonun seçilməsi qərbyönlü, bazar iqtisadiyyatı tərəfdarı hökumətlərin qısa zamanda hakimiyyəti möhkəmləndirdiyi Mərkəzi və Şərqi Avropada hakim olan liberal tendensiyanı azaldıb. Lukaşenko əvvəlcə ölkəyə avtokrat-sosial-populist kimi rəhbərlik edib, dövlət üçün işləyən və özəl mülkiyyətdən qorxan sınavi sovet düşüncəli vətəndaşlara arxalanıb. Ancaq onun hakimiyyəti getdikcə bürokratik hala gəlib, sərvət paylanmasına məsul olan müasir peşəkar menecerlər qeyri-peşəkar prezidentlə çalışıblar.

seçkiləri dəstəkləməyə hazır olduğunu göstərir.

Seçkidən sonrakı çıxışlarında Lukaşenko Qərbin sakitliyi və sabitliyi təhlükəyə atıldığını iddia edib. Bu iddialar etirazları vəhşicəsinə yatırmaqla birləşdirməseydi, işləyə bilərdi.

Ancaq Belarusda baş verən hadisələri, Lukaşenkonun təkidi etdiyi kimi, postsovet "rəngli inqilab" itək qəbul etmək səhvdir. Nümayişçilərin bir çoxu keçmiş Sovet İttifaqında bəlkə də ən ifrat Qərb həyat tərzini keçirir və paternalizmin sabitlik deyil, daha çox durğunluq demək olduğunu və şəxsi hədəflərinə çatmağa mane olduğunu qanırlar. Lukaşenko rejimi beləliklə, fərdiyyətçiliyə və seçim azadlığına əsaslanan dəyər sistemi ilə mübarizə aparır.

Lukaşenko vaxtında istefa etməydi, sinqapurlu Li Kuan Yu kimi

# İTAƏTKAR BELARUSLARI ETİRAZ ETMƏYƏ NƏ VADAR EDİR?



bir şəxsiyyətə çevrilə bilərdi. Əlbəttə, Lukaşenko Qərbi müxalifəti idarə etməkdə günahlandırılıb, seçki nəticəsi açıqlandıqdan sonra Tixanovskayanın Litvaya qaçdığına işarə edib. Söz düşmüşkən, Aİ seçkiləri "nə azad, nə də ədalətli" olaraq səciyyələndirib və nəticəni tanımaqdan imtina edib. Aİ seçki saxtakarlığı və zorakılıqdan məsul olan Belarus rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq etməyə başlayıb və müxalifətə maddi yardım təklif edib.

Bir çoxları Belarusun Qərblə Rusiya arasında ikili seçimlə üzləşdiyini iddia edir, baxmayaraq ki, etirazçılar bu iddianı irəli sürməyiblər. Kreml Lukaşenkonu qələbə münasibətilə təbrik edib, amma səssiz qalsa bilərdi.

Belarus "Batka"sı Rusiya üçün getdikcə daha çətin bir iqtisadi və siyasi ortağa çevrilir, bu da Putinin açıq şəkildə müdaxilə etmək istəməməsini izah edir. Ancaq Putin Lukaşenkoya ehtiyatla dəstək vermək əvəzinə, Qərb kimi, daha strateji davranmalı idi. Lukaşenko hakimiyyətə yapışmağı bacarsa da, legitimliyini itirib, çünki belaruslar rejimin etirazları boğması, döyülmələri, işgəncə verməni və hətta qətlə unutmayacaqlar.

Kremlin susqunluğunu da unutmayacaqlar. Hər yeni etiraz gününü Rusiyanın Belarusdakı uzunmüddətli maraqlarına qarşı işləyir və Kremlə qarşı inamsızlıq, düşmənçilik artır. Putin Belarus cəmiyyəti ilə açıq şəkildə həmrəyliyi ifadə etməlidir, çünki xalqın xoşməramı Lukaşenko rejimindən daha vacibdir.

İndi belə bir addım Qərbin Belarusu Kremlin orbitindən uzaqlaşdırmaq fürsətini azaldır. Belaruslar bu şans qazanarsa, günahı yalnız Putinin özündə olacaq.

**Nina Xruşşova**  
"Project Syndicate",  
25.08.2020

dövründə sabit olan Belarus Avropa ilə keçmiş Sovet İttifaqı arasında qalmış sehirlidən diyar kimi görünürdü. Ölkə Avropa İttifaqının 3 üzv dövləti ilə (Latviya, Litva və Polşa) həmsərhəddir, paytaxtı Minskdə təmiz küçələr və rahat kafelər var. Dükəncilər hələ də Stalinin bürünc heykəllərini, çəkiçoraqla bəzədilmiş və üzərində "Yaşasın SSRİ" yazılmış fincanlar satırlar.

Keçən ay Nyu-Yorkdan Moskvaya gedərkən, yolluğu Minskə oldum. Tixanovskayanın əri Sergey Tixanovski, milyoner və keçmiş "Belqazprombank"ın rəhbəri, rəy sorğularında ən yaxşı namizəd olmuş Viktor Babariko da daxil olmaqla, siyasi fiqurların həbsi barədə narazılıqlar var idi. Ancaq bir çox müşahidəçi dinc və itaətkar - bəzən öz hüquqlarını nümayiş etdirmək üçün işiqforda dayanan - belarusların kütləvi şəkildə etiraz etməyəcəyini düşünürdü.

2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç mənə dedi: "Tixanov-

Nəticədə, Rusiyadan fərqli olaraq, Belarusda az sayda oliqarx var və özəl kapital dövlət bürokratiyasına tabedir. Bu tənzimləmə mədəni və ideoloji köklərə malikdir. Lukaşenko sərmayəni sənayə, ekinçilik, infrastruktur və sosial proqramlara xərcləyib. Belarus (Sovet İttifaqı dağılandıqdan heç vaxt müstəqil pke kimi mövcud olmayıb) həm Qərbdən, həm də Rusiyadan müstəqil qalmaq üçün möhkəm rəhbərliyə ehtiyacı olan gənc bir dövlət idi.

Son vaxtlara qədər belarusların əksəriyyəti iqtisadi cəhətdən təhlükəsiz sayılıb: ölkə zəngin deyildi, lakin yoxsulluq yoxudu. Lakin iqtisadi təhlükəsizlik əsas hüquq və azadlıqların hesabına başa gəlib. Üstəlik, iqtisadiyyatın ləngiməsi və bərabərsizliyin artması ilə hətta Lukaşenkonun siyasi bazası da onun zülmkar hakimiyyətindən getdikcə uzaqlaşdı. Lukaşenkonun bir vaxtlar "yirtici özəlləşdirmədən" qurtardığı fabrik və zavodlarda baş verən çoxsaylı tətillər əksər vətəndaşların azad

## Layihənin istiqaməti: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi



**Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlər son illərdə sürətlənib. Azərbaycanın artıq 27 ildir ki, üz-üzə qaldığı bu problemin həllində diaspor təşkilatlarımız, səfirliklərimiz, eləcə də xaricdə yaşayan soydaşlarımız səfərbər olsalar da, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan xalqına dəyən maddi və mənəvi ziyan, itirilən torpaqlarımız, yadelli işğalında qalan mədəni tarixi abidələrimizlə bağlı Heydər Əliyev Fondunun gördüyü işlər xüsusilə seçilir.**

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları və nəzarəti altında bu istiqamətdə həyata keçirilən işlər sayəsində indiyədək bu münaqişə zamanı baş verən bütün həqiqətlər dünya ictimaiyyətinə bəyan edildi. Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq bu yöndə layihələr həyata keçirib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən, onu da xüsusilə qeyd etmək lazımdır ki, bu fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzleşdiyi təcavüzkarlıq faktının istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri" adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. "Qarabağ həqiqətləri" silsiləsi həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir. YUNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili və işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin 20 %-nin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə həyata keçirilib. "Qarabağ həqiqətləri" silsiləsi beş bukletdən ibarətdir:

1. "Qarabağın tarixi haqqında qısa məlumat";

2. "Qarabağ münaqişəsinin başlanması";

3. "Xocalı soyqırımı";

4. "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti";

5. "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

qətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilib. "Qarabağ həqiqətləri" silsiləsi beş bukletdən ibarətdir:

1. "Qarabağın tarixi haqqında qısa məlumat";

2. "Qarabağ münaqişəsinin başlanması";

3. "Xocalı soyqırımı";

4. "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti";

5. "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

qətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilib. "Qarabağ həqiqətləri" silsiləsi beş bukletdən ibarətdir:

1. "Qarabağın tarixi haqqında qısa məlumat";

2. "Qarabağ münaqişəsinin başlanması";

3. "Xocalı soyqırımı";

4. "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti";

5. "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

qətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilib. "Qarabağ həqiqətləri" silsiləsi beş bukletdən ibarətdir:

1. "Qarabağın tarixi haqqında qısa məlumat";

2. "Qarabağ münaqişəsinin başlanması";

3. "Xocalı soyqırımı";

4. "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti";

5. "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

qətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilib. "Qarabağ həqiqətləri" silsiləsi beş bukletdən ibarətdir:

1. "Qarabağın tarixi haqqında qısa məlumat";

2. "Qarabağ münaqişəsinin başlanması";

3. "Xocalı soyqırımı";

4. "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti";

5. "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

qətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilib. "Qarabağ həqiqətləri" silsiləsi beş bukletdən ibarətdir:

1. "Qarabağın tarixi haqqında qısa məlumat";

2. "Qarabağ münaqişəsinin başlanması";

3. "Xocalı soyqırımı";

4. "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti";

5. "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

Mehriban xanım Əliyeva hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzleşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur. Mehriban xanım Əliyeva Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bildirib: "Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemi-mizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağır nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır...Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə

ümüd edirik".

Deputat Kamilə Əliyeva Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Fondun misilsiz xidmətləri olduğunu söyləyir. O bildirir ki, Birinci vitse-prezidentin bu yöndə fəaliyyəti xüsusi qeyd olunmalıdır: "Mehriban xanım Əliyeva Dağlıq Qarabağ həqiqətlərinin dünyaya carçısıdır. Onun tapşırığı ilə bu istiqamətdə mühüm layihələr icra olunub. O, beynəlxalq forumlarda, beynəlxalq təşkilatların tədbirlərindəki çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırıb. Xalqımızın başına gətirilən bu faciənin ağır və sağalmaz nəticələrindən danışır. Mehriban xanım beynəlxalq aləmdə xüsusi nüfuza malikdir. Onun bu çıxışlarının Dağlıq Qarabağ həqiqətlərinin yayılmasında böyük rolu var. Mehriban xanım bu gün Birinci vitse-prezident olaraq bu istiqamətdə fəaliyyətini

cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin, fotosəkillərinin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi barədə dolğun təsəvvür formalaşdırır. Bu mərasimlərdə fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" toplusu və "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabları paylanır. Yeri gəlmişkən bildirik ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) də 2010-cu ilin fevral ayında Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Strasburq şəhərində keçirdiyi etiraz aksiyasında məhz Heydər Əliyev

Fondunun hazırladığı bu əyani təbliğat vəsaitlərini yayıb. Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətəgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilib. Fond hərbi vətənpərvərlik ideyalarının təbliği məqsədilə 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbiçilər üçün yararlı olacaq bilgilərin yer aldığı "Hərbiçinin qeyd-yaddaş kitabçası"nın, "Hərbi and" qəzetinin nəşrini də həyata keçirib. Fondun ən mühüm mədəniyyət layihələrindən biri olan "Qarabağ xanəndələri" adlı albom da özlüyündə mühüm təbliğat-siyasi məzmunu malikdir. Azərbaycana məxsus muğamların toplandığı alboma ad kimi "Qarabağ xanəndələri" adının seçilməsinin arxasında dayanan incə siyasi məqamdır. Bir sözlə, Mehriban xanım Əliyeva Dağlıq Qarabağ həqiqətlərinin carçısı olaraq bu istiqamətdə fəaliyyətini davam etdirir.

# Dağlıq Qarabağ həqiqətlərinin carçısı - Mehriban Əliyeva

Kamilə Əliyeva: "Mehriban Əliyeva beynəlxalq forumlarda, beynəlxalq təşkilatların tədbirlərindəki çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırır"



ləri".

Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən bukletlər beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulduğu üçün ingilis dilində nəşr olunublar. Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotosəkillərlə zəngindirler.

tini bir daha ən böyük problemi-mizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağır nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır...Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə

davam etdirir".

Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitab işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Vaşinqton, Nyu-York, Varşava, London, Dubay, Haaqa, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur. Anma mərasimlərində fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən

lərinin yayılması sahəsində növbəti mühüm addımı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətəgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilib. Fond hərbi vətənpərvərlik ideyalarının təbliği məqsədilə 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbiçilər üçün yararlı olacaq bilgilərin yer aldığı "Hərbiçinin qeyd-yaddaş kitabçası"nın, "Hərbi and" qəzetinin nəşrini də həyata keçirib. Fondun ən mühüm mədəniyyət layihələrindən biri olan "Qarabağ xanəndələri" adlı albom da özlüyündə mühüm təbliğat-siyasi məzmunu malikdir. Azərbaycana məxsus muğamların toplandığı alboma ad kimi "Qarabağ xanəndələri" adının seçilməsinin arxasında dayanan incə siyasi məqamdır. Bir sözlə, Mehriban xanım Əliyeva Dağlıq Qarabağ həqiqətlərinin carçısı olaraq bu istiqamətdə fəaliyyətini davam etdirir.

## "Bandotdel" Xırdalanda əməliyyat keçirdi



**Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində əməliyyat-axtarış tədbiri həyata keçirilib.**

"Unikal" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində orada yaşayan V.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 2 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

## Toy, nişan, ad günü və yas mərasimlərinin qarşısı alındı - DİN

**Goranboyda karantin rejimini pozan çayxanaya aşkarlanıb.**

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPS) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxanaya aşkarlanıb. Obyekt sahibi Məhəbbət Həsənov və müştərilər Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq RPS-yə gətirilib və barələrində İnzibati Xətalər Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Qeyd etmək lazımdır ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının mütemadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa RPS əməkdaşlarının sayıq xidməti nəticəsində 1 toy, 2 nişan, 1 ad günü və 1 yas mərasimi başlanmadan qarşısı alınıb, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq xidmət göstərmək istəyən 18 işə obyektə aşkarlanaraq fəaliyyəti dayandırılıb.

666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görüldü ki, onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa görülən tədbirlər nəticəsində rayon ərazisində 1 nişan və 1 toy mərasiminin qarşı alınmış.

## Cəbrayıl polisi 3 kiloqramdan artıq heroin aşkarladı

**Cəbrayıl Rayon Polis Şöbəsinin (RPS) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarıldı.**

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Cəbrayıl RPS-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli şəhər sakini N.Fəttahlının idarə etdiyi "VAZ 21093" markalı avtomobil saxlanılaraq şobəyə gətirilib. Həmin avtomobildə sərmişin qismində olan K.Məhərrəmovun əl çantasına baxış zamanı oradan 3 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb. İlkən araşdırma zamanı K.Məhərrəmovun həmin narkotik vasitəni İran vətəndaşı Nadir adlı şəxsin vasitəsilə əldə etdiyini müəyyən edilib. Faktla bağlı Cəbrayıl RPS-də araşdırma aparılır.

**Azərbaycanda dəhşətli cinayətlər törətməkdə ittiham olunan İmişli rayon sakini, 1995-ci il təvəllüdü Aqşin Astanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.**

Teleqraf.com-un xəbərinə görə, Aqşin Astanov Saatlı rayonu, Orta Muğan kəndi ərazisində yerləşən fermada birlikdə çoban işlədiyi Natiq Gülbəliyevlə 2018-ci il avqustun əvvəllərində və 13 oktyabr 2018-ci ildə fermanın həyata keçirilməsi ilə əlaqədar aralarında mübahisə yaranıb. Mübahisə zamanı Natiq Gülbəliyev Aqşin Astanovun ünvanına nalayiq sözlər söyləyib.

Fermada onlara nəzarət edən

alaraq, atəş açıb. Güllə Sərxanın sağ əlindən dəyib. Canını qurtarmaq üçün qaçarkən Aqşin onun arxasınca düşüb. Açılan ikinci atəş hava qaranlıq olduğundan boşa çıxıb. Bu səbəbdən Aqşin Astanov Sərxan Mirzəyevi öldürə bilməyib.

Bu cinayətkar əməlini törədən Aqşin Astanov gizlənilib və həmin ilin oktyabrında növbəti dəhşətli cinayət törətməyi planlaşdırıb.

Aqşin Astanovun anası Rəna Astanovanın işlədiyi Hacıqabul rayonu, Xilə kəndinin ərazisində yerləşən qoyunçuluq fermasının sahibi Mahir Məmmədov 2018-ci ilin təxminən avqust ayında Daşkəsən rayonunda qohumlarının yanında çoban işləyən atası Güllü Astanovu öz fermasında

olmayan səbəblərdən cinayətkar məqsədinə nail ola bilməyib.

İstintaq orqanı tərəfindən Aqşin Astanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) və 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Astanov Cinayət Məcəlləsinin 120.2.4-cü və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib. O, cəzasını ciddi ciddi rejimli cəzaçxım müəssisəsində çəkməklə 18 il azadlıqdan məhrum edilib.

# Azərbaycanda fermada dəhşətli olay: "Yalvarıram, öldürmə..." - Şok təfərrüat

Sərxan Mirzəyev münafişə ilə əlaqədar Aqşini günahlandıraraq, onun ünvanına nalayiq sözlər söyləyib.

Bu səbəbdən Aqşin Astanov qisas almaq niyyəti ilə Natiq Gülbəliyev və Sərxan Mirzəyevi öldürmək qərarına gəlib. O, əlverişli vaxt və şərait yaranmasını gözləyib. 14 oktyabr 2018-ci ildə günorta vaxtı fermanın yaxınlığındakı ovçuluq mağazasına gedib. Hər birinin qiyməti 60 qəpik olmaqla 25 ədəd 16 mm kalibrli patron alıb, axşam saat 21 radələrində patronları və Sərxan Mirzəyevin yatdığı çarpayının altında saxladığı ov tüfəngini götürüb.

Daha sonra su bərəsinə baxmaq adı ilə Natiq Gülbəliyevə Sərxan Mirzəyevə Xilə kəndi ərazisindən keçən "Şor su" kollektorunun üzərində olan körpünün üstünə aparıb. Orada Natiq Gülbəliyevdən bir neçə metr irəliyə keçib, cibindəki patronlardan birini ov tüfənginə qoyaraq, yaxın məsafədə ayaqları istiqamətində atəş açıb.

Natiq Gülbəliyev dizi üstə yerə çöküb, Aqşin Astanovdan söydüyü sözlərə görə üzr istəyib, onu bağışlamasını və öldürməməsinə xahiş edib.

Aqşin Astanov Natiq Gülbəliyevin yalvarışlarına əhəmiyyət verməyib. İkinci dəfə atəş açaraq, onu döş qəfəsindən vurub.

Aldığı xəsarətlərdən üzüstə yerə yıxılmış Natiq Gülbəliyev təkrar yalvarıb. Xahişlərə baxmayan Aqşin onun kürək nahiyəsindən üçüncü dəfə atəş açıb. Natiq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan sonra Aqşin Astanov Sərxan Mirzəyevi öldürmək niyyətini reallaşdırmaq üçün fermanın yaxınlığına gəlib, oradakı yulğun ağacların arxasında qaranlıqda gizlənilib, Sərxan Mirzəyevin fermaya qayıtmasını gözləyib.

Aqşin Astanov təxminən saat 22 radələrində Sərxan Mirzəyevin kənd istiqamətindən fermaya qayıtdığını görüb. O, Sərxan Mirzəyevi döş nahiyəsindən nişan



işləməyə dəvət etmək məqsədi ilə mobil telefonuna görünməyən nömrədən zəng vurub. Bu zaman nalayiq ifadələr işləyib, söyüş söyüb. Aqşin Mahir Məmmədovdan da qisas almaq qərarına qərarına gəlib.

Bu məqsədlə oktyabrın 15-də ov tüfəngi ilə 8 patron götürüb, tanımadığı taksilə İmişli rayonuna, oradan Hacıqabulun Xilə kəndi ərazisinə gəlib. Piyada Mahir Məmmədovun fermasının yerləşdiyi istiqamətdə gedib.

Oradan keçən su arxında bəliq tutan şəxslərdən fermada polis əməkdaşları olduğunu öyrənib, torpaq yolda avtomobilin şinlərinin izlərini görüb, fermada həqiqətən polis əməkdaşları olduğunu yəqin edərək geri qayıdıb, Bakı şəhərinə yollanıb.

Aqşin Astanov məqsədini reallaşdırmaq üçün istintaqla müəyyən olunmamış mənbədən bıçaq əldə edib, Mahir Məmmədovu Bakı şəhərinə dəvət edib, amma sonuncu görüşə getmədiyinə görə iradəsindən asılı

Hökmə əsasən, istintaq orqanı tərəfindən onun barəsində elan edilmiş Cinayət Məcəlləsinin 29,120.2.10-cu maddəsi üzrə əməli sübuta yetirilməyib. Ona həmin maddə üzrə bəraət verilib.

Hökmədən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Aqşin Astanovun Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.7 və 29,120.2.10-cü maddələri üzrə təqsirli bilinməsinə, cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Əliyevin sədrliyi ilə araşdırılıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, Aqşin Astanovun barəsində yeni hökm çıxarıldı.

Yeni hökmə əsasən, Aqşin Astanov Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.7 və 28,120.2.10-cu (təkrar adam öldürməyə hazırlıq görmə) maddələri ilə təqsirli bilinib. Onun cəzası 18 il 6 ay müddətinə qədər artırılıb.

# Bu şəxslər gömrük güzəştlərindən yararlanma bilərlər

**Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks işlər görülür, istehsal və ixrac potensialının artırılması, sərmayə qoyuluşunun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir.**

"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı və turizm sahələrində məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 faizi, hüquqi şəxslər üzrə isə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edirlər.

Bildirilib ki, təsdiqedic sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. İntestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedic sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Qeyd edək ki, indiyədək 379



sahibkarlıq subyektinin 455 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. investisiya təşviqi sənədi verilmiş layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahəsini əhatə edir. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsalda 4,18 milyard manatadək investisiya yatırılacağı, 29,6 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.

İntestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və digər ölkələrə ixrac olunur.

İntestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 3623 təsdiqedic sənəd verilib, nəticədə təqribən 653 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olu-

nub.

Təqdim edilən təsdiqedic sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.

2020-ci ilin ötən dövrü ərzində isə 34 sahibkarlıq subyektinin 35 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İntestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsalda 158 milyon manatadək investisiya yatırılacağı, 1600-dən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 88%-i regionların payına düşür.

Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 66%-i sənaye, 34%-i isə kənd təsərrüfatı sahələri üzrə layihələri əhatə edir.

Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 70 milyon ABŞ dollarına yaxın dəyərde texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 415 təsdiqedic sənəd verilib.

Bu təşviq mexanizmlərinin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.

## İntestisiyanın təşviqi mexanizmi istehsalı və ixracı stimullaşdırır

**Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı yönündə kompleks işlər görülür, istehsal və ixrac potensialının artırılması, sərmayə qoyuluşunun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir.**



İqtisadiyyat Nazirliyinin məlumatı

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı və turizm sahələrində məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 faizi, hüquqi şəxslər üzrə isə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edirlər.

Təsdiqedic sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. İntestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedic sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Qeyd edək ki, indiyədək 379 sahibkarlıq subyektinin 455 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İntestisiya təşviqi sənədi verilmiş layihələrin 59 faizi sənaye, 40 faizi kənd təsərrüfatı, 1 faizi isə turizm sahəsini əhatə edir. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsalda 4,18 milyard manatadək investisiya yatırılacağı, 29,6 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87 faizi regionların payına düşür.

İntestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və digər ölkələrə ixrac olunur. İntestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 3623 təsdiqedic sənəd verilib, nəticədə təqribən 653 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğuların idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedic sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və sair ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib. Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və sair məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.

2020-ci ilin ötən dövrü ərzində isə 34 sahibkarlıq subyektinin 35 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İntestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsalda 158 milyon manatadək investisiya yatırılacağı, 1600-dən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 88 faizi regionların payına düşür.

Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 66 faizi sənaye, 34 faizi isə kənd təsərrüfatı sahələri üzrə layihələri əhatə edir. Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 70 milyon ABŞ dollarına yaxın dəyərde texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 415 təsdiqedic sənəd verilib. Bu təşviq mexanizmlərinin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.

## Pandemiya dövründə fəaliyyət göstərən hotellərdə monitoring aparılır

**Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə monitoringlərə start verilib.**

Monitoringlərdə Dövlət Turizm Agentliyinin nümayəndələri ilə yanaşı aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.

Bu məqsədlə artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda hər bir hotel üzrə məsul şəxs təyin edilib və həmin şəxslərə əvvəlcədən təlimlər keçirilib.



COVID-19-la mübarizə çərçivəsində işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitoring aparən şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.

Bununla yanaşı, işçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsində yardımçı olmaq üçün Turizm Könüllüləri Təşkilatının üzvləri monitoring prosesinə cəlb olunub. Turizm Könüllüləri, həm-


çinin hotellərdə qonaqları riayət etməli olduqları davranış qaydaları, profilaktik və preventiv tədbirlər haqqında məlumatlandıracaq. Bu məqsədlə turizm könüllüləri üçün də təlimlər təşkil edilib.

Qeyd olunan qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən "SAHMAN" - sanitariya və gigiyena nişanı ilə təmin ediləcək.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nda nəzərdə tutulmuş tələblərin icrası məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin nümayəndələri üçün məlumatlandırıcı və xəbərdar edici broşur və plakatlar hazırlanıb. Plakatlara buradan yükləmək mümkündür.

### ELAN

FHN, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən FHN, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Suleymanov Hicran Ərəstun oğluna verilmiş AA 07866 nömrəli gəmi bileti itdiyi üçün etibarsız sayılır.



Etibar Cəbrayilov

## Etiraf igidin yaraşığıdır

*Novxanı kəndi bir gün işıqlansa,  
İşıqlansa oba-oba, küçə-küçə,  
Görərik kimlərin kartı  
kimlərin bankomatından çıxır.  
Kimlər əyilə-əyilə  
kimlərin toyundan çıxır...*

*("İqor polku haqqında dastan"dan bir  
parça. IV-VII hissələr)*

**Bizim bu bəzi siyasətçilərin işi tamam oyundu. Əl-qolunu salla, kənardan tamaşa elə, vəssalam. Bu gün səhər lap tezdən, xoruz səsinə hələ yoxlamamış siyasətçilərdən biri mənə yazı göndərib. Əvvəlində yazıb ki, qardaş, vəziyyət qarışıqdır, məndən də mövqə tələb edirlər. Heç bilmirəm nə edim, balaca bir şey qaralamısam, gör neynirsən...**

Həmin siyasət adamı adam kimi məndən xahiş edib ki, onun bu cizma-qarasını abıra salıb mətbuatda yayım. Düzəltməyinə düzəldərəm e, amma qəribəsi budur ki, yazının məhz hansı siyasətçi tərəfindən yazıldığı və göndərildiyi məlum deyil. Vallah bunların işi oyundu.

Bu da naməlum siyasətçinin yazısı, zəhmət deyilsə tanış olun:

"COVID-19 pandemiyası bütün dünyanı cənginə aldığı bir zamanda, Ermənistan iqtisadiyyatının düz çökdüyü bir vaxtda Azərbaycanda bəzi qüvvələr çaxnaşma yaratmağa çalışır. Həmin qüvvələrin karantin rejimində Novxanıda dəbdəbəli toy məclisi təşkil etməsi bir daha sübut edir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar nəyin bahasına olursa olsun hakimiyyətə gəlməyə çalışırlar.

Hələ də səsi-sorağı səngiməyən məlum toyun ağsaqqalı olan həmin ağsaqqalı uzun illərdir ki, tanıyıram. Amma görünür yaxşı tanımamışam. Onun dünyaya qarşı bu zidd hərəkətindən sonra bir etiraf etmək istəyirəm. Böyük fransız rəssamı Lermontov deyirdi ki, etiraf siyasətçinin yaraşığıdır.

Yazının tən ortasında yazdığım kimi, həmin o ağsaqqalı çoxdan tanıyıram, lap Brejnev zamanından. İctimai və elmi fəaliyyəti barədə bu günə qədər üst-üstə 13 böyük həcmli məqalə yazıb "Azərbaycan" qəzetində dərc etdirmişəm. Məqalələrin bəzilərinin adı hələ də yadımdadır- "Görkəmli akademikdən dünya elmi fikir tarixinə dəyərli töhfə", "Mifoloji qaynaqlardan psixoloji məqamlara qədər", "Cümə axşamı gələcəm aparata cüməaxşamlaşmağa, cüməaxşamlaşsan da cüməaxşamlaşacam, cüməaxşamlaşmasan da...", "Bilirsənmi səndən niyə küsmüşəm? Heç gülmədin yığıncağa gələndə..." və s. Etiraf edim ki, həmin o məqalələrin heç birini ürəyimə diktəsi ilə yazmamışam. Akademik tapşırırdı, mən də yazmağa məcbur idim.

Etiraf edim ki, övladımız dünyaya gələndə ölkədə növbəti parlament seçkilərinə hazırlıq gedirdi, yenidən mandatdan möhkəm yapışmaq üçün körpəyə qocaman akademikini adını vermək istəyirdim, özü də çox istəyirdim. Amma o zaman xanımım uşağa Semay adını qoydu. Bizim Qarabağ boyda dərdimizin həllinə mane olan Novxanıdakı məlum toy məsələsindən sonra bir daha əmin oldum ki, xanımım məndən daha konstruktiv mövqə sərgiləyib.

Görünür saf hissələrim xalqa qarşı hörmətsizlik nümayiş etdirən belə məkrli insanı zamanında yaxşı tanımağa imkan verməyib. Öz səhvimi etiraf edir, heç bir elmi xidməti olmayan akademikə qarşı amansız mübarizəyə başladığımı elan edirəm. Ondan aldığı avtoqrafı 22 kitabı bu gündən geri qaytarır, şəxsi kitabxanamı belə lazımsız, heç bir elmi dəyəri olmayan kağız-kuğazdan təmizləyirəm.

Fürsətdən istifadə edib evdar qadınları "Ramis" qab şampunundan imtina etməyə çağırıram".

Siyasətçinin yazısının ora-burasını düzəldib gün işığına çıxarıram. Özü imza-filan qoymayıb, qoy dəyərli oxucularımız yazı müəllifinin adını özləri tapsın...

**Azərbaycanda xüsusi karantin rejiminin başa çatmasına az qalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzen və Şəki rayonları da daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.**

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 31-dək Bakı metropolitenində sərnişindəşimə fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 31-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamika-

rejimi ləğv edilə, ya da növbəti yumşaldılma ola bilirmi? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu barədə Modern.az-a danışdı.

### "Karantin bir sıra problemlər ortaya çıxarıb"

Komitə sədri bildirib ki, sosial məsafə və qapalı məkanlarda tibbi maska taxılmasına ciddi əməl etməklə karantin rejimi yüngülləşdirilməlidir: "6 aydan çoxdur ki, bütün dünya ölkələri COVID-19 səbəbindən ciddi karantin rejimində yaşayırlar. Təbii ki, karantin rejimi

sadi, həm sosial, həm də psixoloji gərginliklər yarada bilər. Təbii ki, düzgün qərarı Operativ Qərargah verəcək. Operativ Qərargah həm dünyada gedən prosesləri nəzərə almalıdır, həm də Azərbaycandakı epidemioloji vəziyyət ciddi analiz edərək karantin rejiminin yumşaldılması, yaxud da, formasının dəyişdirilməsi barədə öz fikirlərini söyləməlidir".

### "Şagirdlər ikinövbəli dərse gələ bilər"

Parlamentari məktəblərin açılmasının da vacibliyindən söz açdı: "Məktəblərin açıl-



## Komita sədri: "Karantin rejimi yüngülləşdirilməli, rayonlara gediş-gəliş açılmalıdır!"



sının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.

COVID-19-a yoluxanların sayında əvvəlki aylara nisbətə azalma müşahidə olunsada, virusun nə zaman aradan qalxacağı belli deyil.

Belə olan halda, karantin

minin uzadılması sosial, iqtisadi və psixoloji problemlər də ortaya çıxarıb".

### "Ömür boyu izolyasiyada yaşamaq çətindir"

Musa Quliyev rayonlara gediş-gəlişin də açılmasını istəyir: "Hansı bölgələrdə yoluxma daha çox olarsa, həmin bölgələrdə karantin rejimini tətbiq etmək olar. Eləcə də, rayonlara gediş-gəlişi sərbəstləşdirmək lazımdır. Xarici ölkələrə uçuşların bərpası məsələsini isə iki ölkə arasında danışılmalıdır. Nəzərə alsaq ki, koronavirusun vaksini tam ortaya çıxmayıb, deməli, ehtiyatlı davranmalıyıq. Hələ bilmirik ki, vaksinin tətbiqindən sonra virus özünü necə aparacaq... Hesab edirəm ki, ömür boyu izolyasiyada yaşamaq da çətindir. Bu, həm iqtisadi, həm sosial, həm də psixoloji gərginliklər yarada bilər. Təbii ki, düzgün qərarı Operativ Qərargah verəcək. Operativ Qərargah həm dünyada gedən prosesləri nəzərə almalıdır, həm də Azərbaycandakı epidemioloji vəziyyət ciddi analiz edərək karantin rejiminin yumşaldılması, yaxud da, formasının dəyişdirilməsi barədə öz fikirlərini söyləməlidir".

masını barədə konkret bir söz deyə bilməyəcəm. Çünki o sahə üzrə mütəxəssis deyiləm. Həkim olaraq hesab edirəm ki, koronavirusdan qorunmağı önə çəkirsən, təhsil də çox vacib məsələdir. Hansısa şəkildə uşaqlarımızı təhsilsiz qoya bilmərik. 6 ayın təcrübəsi göstərdi ki, onlayn təhsilin səviyyəsi, keyfiyyəti ilə əyani təhsil almağın keyfiyyəti, səviyyəsi eyni deyil. Uşaqlar məktəbə təkcə təhsil və bilik almağa getmirlər. Uşaqlar həm də sosiallaşırlar, ictimailəşirlər. Vətənpərvərlik ruhu, dostluq, yoldaşlıq ənənələri formalaşır. İzolyasiya tədbirlərini uzatdıqca, gənc nəsil arasında ciddi psixoloji amillər üzvləşə biləcəyik. Evinə qapanan uşağı adi vaxtlarda kompüter və telefonlardan ayıra bilmirik. Bir az da məktəbdən kənar tutsaq, bu da ciddi fəsadlarını verəcək. Hesab edirəm ki, bu məsələlər ölçülüb-biçilməlidir. Müsbət və mənfi parametrlər müəyyənləşməlidir. Ola bilər ki, dərslər həftədə 3 gün keçirilsin, yaxud da, siniflərdə dərslər ikinövbəli olsun. Tutaq ki, əvvəl bir sinifdə 20 şagird vardsa, indi 10 nəfər birinci, 10 nəfər də ikinci növbədə dərse gələ bilər. İstənilən halda təhsilə başlamağın formalarını seçmək olar. Artıq dünyanın bir çox ölkələri də sentyabrdan dərslərin başlaması ətrafında fikirlərini söyləyirlər".

**Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir qrup şəxsin avqustun 26-da Yasamal rayonu ərazisində Tbilisi prospektində yola çıxaraq təhlükəli vəziyyət yaradıb, avtomobillərin hərəkətini dayandırmaya cəhd göstərməsi ilə bağlı açıqlama verir.**

Dövlət Komitəsindən "Unikal"a bildirili ki, həmin şəxslər Yasamal rayonu ərazisindəki yataqxanalarda məskunlaşan, lakin mövcud qaydalar əsasında, yeni yaşayış sahəsinə köçürülməsi mümkün olmayan məcburi köçkünlərdir.

ərazisində yerləşən, Azərbaycan Texniki Universitetinin 1, 2, 3, 4, 5, 6 sayılı tələbə yataqxanalarında, yataqxana kompleksinin həyatında, eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1, 2, 4, 5 sayılı tələbə yataqxanalarında, sanatoriya binasında, yataqxana kompleksinin həyatında, buradakı yarımçıq tikilidə 1340 ailənin müvəqqəti məskunlaşdığı qeydə alınıb və müvafiq qaydada siyahılaşdırılıb. Bunlardan 1133 məcburi köçkün ailəsi "Qobu Park-3" yaşayış kompleksində müvəqqəti yaşayış sahəsinə - yeni mənzillərə köçürülüb.

raq, ictimai asayışı pozmağa cəhd göstərən və ictimai davranış qaydalarına zidd hərəkətlər nümayiş etdirən şəxslərdən bəziləri haqqında məlumatları təqdim edirik.

Hüseynova Nargilə Mürsəl qızı - Füzuli rayonunun məcburi köçkündür. 2008-ci ildə həmin rayonun ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə valideynləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin edilib.

Kazımova Nəsimə Kamil qızı - məcburi köçkün statusu yoxdur. Məcburi köçkün olan həyat yoldaşı ilə birlikdə Ağdam rayonu ərazisində 2006-

## "Qaçqınkom" yolu bağlayan qadınlarla bağlı məlumat yaydı



Paytaxtın Qaradağ rayonu ərazisində bu il mayın 28-də istifadəyə verilmiş "Qobu Park-3" yaşayış kompleksində Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb. Köçürülmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" əsasında aparılır. Köçürülməyə hazırlıq zamanı Dövlət Komitəsinin müvafiq komissiyasının işçi qrupu yataqxanalarda müvəqqəti qeydiyyatda olan və faktiki yaşayan hər bir məcburi köçkünü dair məlumatları araşdırıb, mövcud qayadanın tələbləri əsasında, yeni yaşayış sahəsi ilə təmin ediləcək məcburi köçkün ailələri müəyyənləşdirib.

Araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərə mövcud yuxarıda qeyd olunan qərarla təsdiqlənmiş qaydalarda təsbit olunan səbəblərdən yeni yaşayış sahəsinin verilməsinin mümkünsüzlüyü aşkara çıxıb.

Belə ki, Yasamal rayonu

Mövcud qaydalar əsasında götürülərək, aşağıda göstərilən səbəblərdən 161 ailəyə yeni yaşayış sahəsi verilməyib:

- Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin sakinləri olduqlarına görə - 24 ailəyə;
- müxtəlif vaxtlarda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən ev və ya mənzil aldıklarına görə - 76 ailəyə;
- məcburi köçkün statusu olmadığına görə - 13 ailəyə;
- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdiklərinə görə - 24 ailəyə;

Yasamal rayonunda müvəqqəti və komunal qeydiyyatı olmadığına, ölkə xaricində olduğuna və məcburi köçkün qadının yerli sakinlə ailə qurması faktına görə - 24 ailəyə.

Yataqxanada faktiki yaşayan 46 ailə mövcud qaydalara uyğun olmayan iddialara uyğun olaraq, onlara təklif olunan yeni müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina edib.

Avqustun 26-da Dövlət Komitəsinin qarşısına yığış-

cı ildə salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Aslanova Rübabə Şöhrət qızı - valideynləri ilə birlikdə ailə tərkibində Ağdam rayonu ərazisində 2014-cü ildə məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Niftəliyeva Leyla Mübariz qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Həyat yoldaşının valideynləri ilə birlikdə ailə tərkibində 2003-cü ildə Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Məstəliyeva Ceyhunə Səməd qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Bakı şəhərinin Yasamal rayonunda hazırda köçürülmə obyektinə olan yataqxanada faktiki olaraq yaşayır.

Musayeva Gülnarə Umud qızı - məcburi köçkün kimi qeydiyyatda olduğu Füzuli rayonunda ona məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan ev təklif edilib. Razılaşmayıb.

Haqqında məlumat verilən şəxsləri və bu qəbildən olan 30-a yaxın məcburi köçkünü Dövlət Komitəsinin sədri Rövşən Rzayev, karantin rejiminin qaydalarına uyğun olaraq, qoruyucu vasitələrdən istifadə etmək və sosial məsafə gözləmək şərti ilə açıq havada fərdi qaydada qəbul edib dinləyib, onların hər birinə yeni yaşayış sahələrinin verilməsi qaydaları bir daha ətraflı şəkildə izah edilib. Bundan əvvəl də həmin şəxslər Dövlət Komitəsi sədr müəvənləri, aparat rəhbəri tərəfindən dəfələrlə qəbul ediliblər. Hər dəfə də "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" onlara ətraflı şəkildə izah olunubdur.

## Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoruna cinayət işi açıldı

**Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.**



Saatlı rayon Prokurorluğundan verilən məlumata görə, "Saatlı rayon Mərkəzi Xəstəxanası" publik şəxsin direktoru Səidə Şahpələngovanın qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Səidə Şahpələngovanın direktoru olduğu xəstəxanada bəzi işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitini təyinatı üzrə istifadə etməyərək əsassız olaraq xərcləməsinə, bəzi həkim və tibb bacılarının işə gəlmədiyi halda saxta tabel yazılmaqla onlara əməkhaqqı ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

## Azərbaycanda xeyriyyəçilik fəaliyyəti rəsmiləşdiriləcək - Komitə sədri



**"Yaz sessiyasında keçirə bilmədiyimiz bir neçə dinləmə var ki, payız sessiyasında keçirməyi düşünürük. Dinləmələr istər icra, istər qanunvericilik orqanları, istər qarşılıqlı müzakirə formasında aparılmalıdır".**

Bu fikirləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət

komitəsinin sədri Musa Quliyev komitənin payız sessiyası üçün planlaşdırdığı məsələlər barədə danışarkən deyib.

Komitə sədri xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun hazırlamağı düşündüklərini də bildirib: "Belə bir qanunun hazırlanması o qədər də asan məsələ deyil. Bu işin rəsmiləşdirilməsi yalnız Milli Məclisin payız sessiyasında mümkün olacaq. Əgər çatdıra bilsək, payız sessiyasında qanunu birinci oxunuşda təqdim etməyi nəzərdə tuturuq. Çatdıra bilməsək, Milli Məclisin növbəti ildəki yaz sessiyasında müzakirəyə çıxaracağıq".

Parlamentari belə bir qanunun hazırlanması üçün əvvəllər də fikirlər səsləndiyini qeyd edib: "Bir neçə il bundan qabaq xeyriyyəçiliklə bağlı qanunun hazırlanması təklifini irəli sürsək də, həllini tapmadı. Artıq komitə və Milli Məclisin müvafiq şöbəsi bununla bağlı tapşırıqlarını verib. Hazırda başqa ölkələrin qanunvericilik təcrübəsi öyrənilir. Hesab edirəm ki, payız sessiyasında Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun layihəsində xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq. Çünki xeyriyyəçilik fəaliyyəti ilə məşğul molanlara güzəştlərin tətbiq olunması və bu fəaliyyətin stimullaşdırılması çox vacibdir. Pandemiya dövründə nə qədər insanlarımız xeyriyyəçilik təşəbbüsü ilə çıxış edib".

Musa Quliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun yenidən müzakirə olunmasının vacibliyini vurğulayıb: "Parlamentin payız sessiyasında qapalı məkənlərdə siqaret çəkmənin qadağan olunmasına dair müzakirələr aparılmalı fikirləşirik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun monitorinqini keçirmişik. Qanun qəbul olunsun da, onunla bağlı deputatların da narazılığı qaldığı meqamlar var. KİV-də də dəfələrlə məktəblərin yanında siqaret satılan köşklərin olduğu barədə məlumatlar gedib. Bəzi qapalı məkənlərdə siqaret çəkməsinə riayət edilmir. Bu məsələləri yenidən müzakirə etmək istəyirik".

**Zəngilan rayonunun Mincivan qəsəbə sakini, Qarabağ müharibəsində girov götürülən Abbas Şahməmmədovla söhbətimiz yazıya çevrildə artıq özü həyatda olmayacağı...**

Müsaibin həyatda olmadığı bir vaxtda onun ağırlı səs yazısını dinləyib materialı hazırlamaq nə qədər çətin olsa da, əgər həqiqətdən də başqa bir dünya varsa, O artıq həmin dünyada əzabsız yaşayır düşüncəsi insanı sakitləşdirir...

Lent.az ailəsi adından Abbas Şahməmmədova rəhmət diləyir, ailəsinə səbir arzulayırıq...

### III hissə

- Gün boyu sahilə oturub, gözümü dikirdim bu taya ki, Abbas gələcək. Axırda İran polisi dedi ki, burada qalma, uşaqların yazıdır... Bax, erməni çayın o üzündədir, atacaq, gəlib deyəcək balalarına... Ancaq necə edim? Hara gedim? Mən burada yaşamıram, gözləyirəm! Abbas gəlsə mən burada axtaracağam. Getsəm, Abbas bizi necə tapar? Getmək, artıq Abbası gözləməmək deməkdir...

Qızım, axı avqust ayından kənddə çox adam deyirdi ki, bu işin axırı yoxdur... Elə adam oldu, ev-əşiyini daşıyıb apardı qohum evinə... 1992-ci ilin fevralında qızıma toy eləmişdik. Yavaş-yavaş oğul toyuna hazırlaşmaq deyib, toyxanani uzatmağa başlamışdıq. Yəni, evimizdən çıxmaq haqqında düşünmürdük. Qızım xəstəxanada tibb bacısı işləyirdi, gəlib dedi ki, ata, deyirlər ki, ermənilər bura da gələcəklər, bəlkə çıxacaq gedək? Abbas cavab verdi ki, biz İranla həmsərhədik, erməni İranla sərhəddə müharibə aparmaz, qorxmayın. Başqa kəndlərdən nə qədər adam da elə buna görə Mincivana pənah getirmişdik. Biz də ona arxayın olduq... İran polisi belə deyəndə qorxdum. İndi ki, ermənilər İranla sərhədə qədr gəlib çıxdılar, bir də gördün Arazın bu üzünə də atdılar... Nə bilmək olar? Amma axı Abbas da nə vaxtsa gəlsə, bizi burada axtaracağıdı... Yəni dedim "Abbas gələncən getməyəcəm". Axırda polis uşaqlarla mənə maşına söykəyib, şəklimizi çəkdi ki, elan verəcəyik, qorxmayın.

İnsafən, İran polisi bizimlə çox yaxşı davranırdı, gecə səhərə qədr bizə göz olurdu. Axırda da yalvardı ki, ay bacı, gəl daşı atəyindən tök, qışın gündür, uşaqlarına yazığın gəlsin... Bu şəraitdə özün də öləcəksən, uşaqların da... Noyabrın qarlı günlərinin birində İran polisi bizi Abbasın maşınına yığib, maşını da "buksirlə" bir QAZ-51-ə qoşub, getirdi İmişliyə...

Üzümü Abbas əmiyə tuturam:  
**- Sizi isə Xocavəndə apardırlar...**

- Hə, qızım. Kəndimizdən ancaq mən idim.

**- Sizi tək saxlayırdılar?**

- İçəri girəndə qaranlıq idi, ancaq səs eşitdim. Kimsə bizim dilə dedi ki, "ay bədbəxt oğlu, bədbəxt! Necə oldu gəlib bura düşdün?"

**- Ora hara idi? Harda soruşdular?**

- Bir tikili idi. Üstdə hərbiçilər özləri qalırdı, mənə isə zirzəmiyə atdılar... Qaranlıq, göz gözü

görmür...

**- Zirzəmidə sizdən başqa neçə əsir var idi?**

- Əvvəl bilmədim. Təxminən bir saatdan sonra qapını açıb, dedilər, "çixın!" Onda mənəmlə bir oğlan da çıxdı. O məndən qabaq əsir düşmüşdü... İslanmışdım, apardılar, odun sobasının qırağında üstümü qurutdum. Bir az da yeməyə çörək verdilər, sonra ikimizi də qaytarıb gətirib saldılar zirzəmiyə...

**- Yeməyə verdikləri çörək necə idi?**

- Normal çörək deyildi, qızım. Qara çörək idi, onun da xəmirinə qum qatmışdılar. Yeyəndə dişin qamaşır, ağızda xırçıldayırdı. Elə bil turş alma yeyirdin... Axı mənə təzə tutanda şüşəni də çeynəyib, udmuşdum... Bir az da onda ağızım yaralanmışdı... Amma özlərinə Elmira xanıma çörək bişirdirdilər, o yaxşı çörək idi. Bir-

**bildim, bəs başqa nələr əldə edirdiniz?**

- İndi gizlətməyin, yalan danışmağın yeri yoxdur, siz də mə-

**rib işlədirdilər. Sizdə də olurdu?**

- Olurdu nədir, ermənilərdən kimse gəlib deyəndə ki, mənim



## "Onlar uzaqlaşan kimi itləri qovub, sümükkləri yığıb, gətirib yeyirdik..." - ƏSİR DÜŞƏRGƏSİ



birimizi tanıyırdıq, gizlicə gedib deyirdim, "ay bacı, sən allah çərəyin varsa, bir tikə ver". Deyirdi, "Abbas qağa, bu çörək sayladı ey, mən bunlardan sənə necə verə bilərəm?" Deyirdim, "başına dönüm, yenə bax, gör də. Ola bilər ki, yanmışı-zadı olsa, ver..." O da baxırdı görsün nə tapır... Qırıntı, ovuntu demirdi, nə tapsa, verirdi...

**- Kim idi o qadın?**

- Erməniydi, Azərbaycandan köçmüşdü, arada danışığında elə başa düşürdüm ki, Füzulidendir. Cavan idi, çox olsa 35-40 yaş olardı. Erməni əsgərlər üçün çörək bişirirdi. İnsafən, yaxşı qadın idi, vicdanlı davranır, ermənilər bizi döyəndə gəlib, "eləməyin, yazıqdırlar, döyməyin" deyirdi...

**- Bu nə vaxt idi?**

- Artıq əsir düşməyimdən bir iki ay keçmişdi. Elmira əlinə-ovcuna düşəndən verirdi, biz də buşlatın altında gizlədirdik... Sonra qaldığımız yerə gələndə hamımız gizlətdiklərimizi çıxarırdı, üstündəki biti dəmirle qaşayıb yerə töküüb, qoyurduq ortaya ki, qardaş, verdikləri budur də, neyləyək, bölüşək, yeyək... Onu deyim ki, bit çox idi... Üst-başımızda bit qaynaşırdı... Gizlətdiyimiz yeməyə də hücum edirdi...

**- Yeməkləri haradan tapıb gizlədirdiniz? Çörək qırıntılarını**

evimdə filan işi görmək lazımdır, hamı bir ağızdan deyirdi mən bacarıram! Bir mən yox, hamı elə deyirdi... Deyirdilər "Divar hördürəcəm", "hamam tikdirəcəm" - deyirdim, "bacarıram!" Baxmayaraq ki, bütün ömrümü sürücülük etmişdim, daşı-daş üstünə qoya bilmirdim. Ancaq deyirdim "bilirəm", çünki bəziləri işlədəndə çörək verirdilər... Bir çörək verirdilər, and olsun allaha, o gedib içəri gerəndə artıq çörək yoxa çıxırdı. Dəri-diri udurduq! Korluq çəkirdik...

Daha zirzəmidə acından dayana bilməyəndə deyirdik, tualetə getmək istəyirik... Oradan qaçıdanda tualetin qıraqlarında quru, kifli çörək qırığı olurdu... Ermənilər qoyurdular, amma birdən kimse gözlərindən yayınıb götürürdü. Hər yerdə gözümüz ancaq yeməyə nəse gezirdi, qabağımıza nə çıxdı, götürürdük... Oğurlayıb cibimizə qoyur, gətirib qardaş kimi bölürdük...

**- Zirzəmidə əsir çox idi?**

- Çox idi. Düzdür, mən heç birini tanıyırdım. Çünki Zəngilandan bircə mən idim. O biri rayonlardan idilər, məndən çox əvvəl əsir düşmüşdülər. Onu da deyim, bizim əsir düşərgəsindən təxminən bir kilometr aralıdan çay keçirdi. Göz yaş kimi dupduru suyu, dibində də qapqara çınqıllar... Çox dayaz idi, dərinliyi təxminən 30-40 sm. olardı. Yəni bəzi yerləri dərin idi, mən dayaz hissəsindən danışıcağam... Sakit gecələrin birində qəfil görürdün gəlib bizi çıxardır, ay işığında çaya qədr aparırdılar... Təşəvvür edin, gecənin sakitliyi, aclıq, ətrafda dolanan ölüm, çaya çatanda bizi gözləyən taleyin qeyri-müəyyənliyi...

Çaya çatanda deyirdilər, "uzanın çayın içinə!" Uzanırdıq, gəlib ayaqlarını boynumuzun dalından qoyurdular... Adam döyülmək istəmir axı... Başın girir suya... Nə qəder qala bilərsən? Su pıqqıldayıb, ya boğulacaqsan, ya da çırpınıb başını çıxaracaqsan ki, nəfəs alasan...

**- Bu onların əyləncəsi idi?**

- Hə qızım, baxın, belə vicdansız işgəncələrlə əyləndirdilər. Görəndə boğuluruq, şaqqanaq çəkib gülürdülər... Bir gün də gəlib əmr etdilər ki, "beş nəfər çıxsın qarşıya!" Əsirlik elə yerdir ki, sən heç kimə "dur, sən çıx" deyə bilməzsən. Məcbursan, özün qalxıb çıxırsan... Qalxdım... Beşimizi də götürüb apardılar...

**- Hara apardılar?**

- ...Benzin doldurma məntəqəsi idi... Böyük yer idi, xanımlar var idi, musiqiçilər də... Klarnet və qarmonda erməni havası çalırtdılar... Bizi də saldılar ortaliğa ki, oynayın! Neyləyə bilirdik? Yaxşı bilirdik ki, bizi bura oynatmağa gətirməyiblər, ancaq yenə də qol götürüb oynadıq... Oynadıqca da başladılar bizimlə məzələni, dubinka ilə vurmağa... Məcbursan ki, daldalanasan, qaçıb hansısa bir tina girsən... Amma oynama-

san da, cəzan lap ağır olacaq...

Nə isə, bizi necə lazımdır döyəndən sonra ordakı yük maşının arxasını göstərib, dedilər çıxın ora... Deməli, dedilər biriniz maşının yük yerində əyilin, o biriniz də kabinin üstünə çıxıb, oradan əyilənin üstünə tullanın...

Bu cür də əylənib yorulandan sonra yenə bizi dubinka ilə döydülər... Birini o qədər vurdular ki, balamın canına and olsun, dubinka sındı...

Dubinka ilə döyülmək bilirsiniz nədir...? Mən bir dəfə erməninin birindən soruşdum ki, "sən allah, bunu qaldırıb vuranda neçə kilodur?" Dedi, "bərk vuranda 50, lap ağır zərbə ilə vuranda isə 60 kilo ağırlığındadır..." Sonra da minnət vurdu ki, "elə bilirsən bizə asandır? Ancaq döyülən əziyyət çəkirmisən?" Baxın, belə bir şərait idi... Bizə elə salır, məzələndirdilər... Bu gün o münasibətin birini körpə uşağa göstərsən, qəbul eləməz, ancaq yaşlı-başlı kişiləri belə alçaldırdılar... Qızım, elə alçaldırdılar ki, mənəm onları sizə deməyə dilim gəlmir...

**Davamı olacaq...**

**Növbəti bölümdə:**

- 15 gün Arazın qırağında elə kökə düşmüşdük ki, bizi görəndə heç ağıllarına da gəlmədi ki, biz də bu ölkənin insanıyıq, biz də ev-əşik yiyəsi olmuşuq. Bizə qışın günü başımızı təpməyə isti bir koma lazımdır...

- Yaşadıqlarım yaddaşıma siliyib, artıq əsirlikdə adları unutmağa başlamışdım... İnanın, bir dəfə məndən soruşdu ki, "neçə uşağın var?" Dedi "üç"... Adlarını soruşdum, yadıma sala bilmədim... Elə bir şillə çəkdi ki, yıxıldım... Onun şilləsinin ağırsı bir həftə getmirdi... Çünki əsirlikdə erməni şilləsi öz millətindən olan adamın şilləsi qədər ağır ola bilməz... Əsirlikdə özününkünün verdiyi işgəncələri ömrünün sonuna qədər unutmur, ağrısını hiss edirsən...

**Vüsalə Məmmədova**

**Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) 22 noyabr 1938-ci ildə Salyan rayonunda doğulub.**

1956-cı ildə Salyanda 2 sayılı orta məktəbi bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyur. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə düzülür.

Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziya yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində başlıyır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlıyır.

Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni "Böyük dayaq" filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt "Qaraş" rolunun sınaq çəkilişinə gülüş üzrə dünya çempionu Sadiq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yaqın ki, onu filmə çəkəməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində "Qaraş" obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədür Əfqanlı deyib ki, Həsən elə əsl "Qaraş"dir, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.

\*\*\*

Yüzə qədər filmə irili-xırdalı obrazlar yaratmasına baxmayaraq, heç kim onun dilindən "mənim yaratdığım" ifadəsini eşitməyib. Onu insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı sevdirmişdi. Kinostudiyanın yaxınlığında kirayə qaldığı heyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşərdi. Bunu gören rəfiqələri Lətifəni qışqarırdılar. Lətifə isə hələ məktəbdə oxuyurdu. Ara-

larında səkkiz yaş fərq var idi. Bir gün qız fərqi varır ki, hər gün onun ardınca yaşayışlı bir gənc gəlir. Ondan heç gözlerini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirələr bir-birlərini. Və elə bir gün gəlir ki, artıq Həsən sevimli Lətifəyə qəlbinə açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...


\*\*\*

Onun ən yüksək keyfiyyətlərindən biri də sədaqəti olması olub. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilişirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə də, onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə

\*\*\*  
Onun ən yarıları yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə insanların qınaq obyektinə olmuşdu. O, ağrı ilə deyirmiş



## Yoldaşını çox sevdiyi üçün filmə öpüşməkdən imtina edən, qardaşı arvadının cehizini oğurlayan Xalq artisti - Maraqlı faktlar



ruhlandırır bu inam, ailə sevgisi idi.

Lətifə xanım bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisini gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qayıtdım ki, özləri çəkilişdə yeyərlər. Sonra bildişdim ki, Həsən yemək yeyəndə nəse ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayırdı". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.

ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam...

1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpəşir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şixlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılır. Maraqlıdır ki, L. Şixlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmədən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişir.

\*\*\*

Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Olduqca mülayim adam olub. Hamıya "qurban sənə" deyər müraciət etmiş. Bəzən onun "sənə"sini də demirdi elə "qurban" formasında qalmışdı dilində.

Yaxın dostu kino adamı Şeyx Əbdül Mahmudov deyir:

Azərbaycanın əməkdar artisti, 1982-ci ildə işə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ, "Birisini gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə "7 oğul istərəm" filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

Rejissor Tofiq İsmayılovun evində keçirilən ad gününə əlində iri bağlama ilə gəlir. Tofiq deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə gedəndə Həsəni qanıqara görüb nə olduğunu soruşur. Həsən deyir ki, bəs dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb, qardaşı arvadının cehizlik billur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yaqın Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin

"Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən. "Kapriz" deyilən bir şey onda

xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda mənə evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özünülə vazanı dərsə gətirib Həsənə



yox idi. Çəkiliş qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağına nə işə gələr, lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın mənə? İşə gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş boyu burda olmalıyam. Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurduğum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi".

\*\*\*

Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə

verir ki, apar qoy yerinə.

Bir gün tədbirlərin birində çəkincə-çəkincə nazir Polad Bülbüloğlu yaxınlaşıb yəndən teatra qayıtmaq istədiyini bildirir. Polad Bülbüloğlu dərhal "Azdrama"nın o vaxtkı rəhbəri Həsən Turabova tapşırırdı ki, Həsən Məmmədovu işinə bərpa etsin.

\*\*\*

Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkirdi. Ürəyindən ağır əməliyyat keçirirdi. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişirdi. İkinci Fəxri Xiyabanda dəfn olunur(kulis.az).

## Burun polipləri və onların müalicəsi...



*Burun polipləri burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir. Həmin patologiya poliplər böyüyüb nəfəsləmədə problem törəndə aşkar edilir. Poliplərin böyüməsi bir neçə mərhələdə gedir. İlk mərhələdə ölçüsü kiçik olur və burunla*

*tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini bağlayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam bağlayır, nəticədə burunla tənəffüs tam pozulur.*

"Unikal" axar.az-a istinadən xəbər verir ki, bu barədə həkim-otolarinqoloq Gülyaz Kazımova məlumat verib.

Onun dediyinə görə, burun tənəffüsünün pozulması tez-tez soyuqdeymələrin, virus və bakterial infeksiyaların baş verməsinə səbəb olur, bundan başqa həmin xəstələr xoruldamağa başlayır: "Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə, gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları, xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir. Xəstəliyin yaranmasına səbəb olan amillər xroniki rinit, frontit, haymorit kimi iltihabi ocaqların olması kimi xroniki infeksiyaları, polinoz, allergik rinit kimi yuxarı tənəffüs yolları xəstəlikləri, ekoloji amillər və burun çəpərinin əyriliyi ola bilər".

Xəstəliyin müalicəsi bir neçə cərrahi üsulla aradan qaldırılır, lakin onun əməliyyatsız müalicəsi də var. Bunlardan ən geniş yayılanı duz və bitki dəmləmələri ilə aparılan inhalyasiyalardır ki, selikli qişanı irin, infeksiya və allergenlərdən təmizləyir, ödəmi və şişkinliyi azaldır.

Poliplərin müalicəsində tətbiq edilən sadə müalicə üsulları barədə danışan həkim-otolarinqoloq bir neçə resept də verir: "Burun boşluğunun yuyulması üçün dəniz suyundan istifadə olunması daha yaxşıdır. Dəniz suyu olmadıqda 1 stəkan ilıq suda 2 çay qaşığı dəniz duzu həll edilir və gündə 2-3 dəfə burun boşluğu yuyulur. Müalicə yodlu-duzlu sudan istifadə etməklə də aparılır. 1 çay qaşığı xörək duzu 1 stəkan ilıq suda həll edilir, üzərinə 3 damcı yod məhlulu əlavə olunur. Alınan məhlul gündə iki dəfə buruna çəkilir. Prosedurdan sonra poliplər yoda batırılmış pambıq tamponla silinir. Daha bir müalicə üsulu ballı yağın tətbiqi ilə aparılır. 1 kiloqram təbii bala 1 kiloqram əridilmiş kərə yağı əlavə olunur və ocağın üzərinə qoyulub 1,5-2 saat vaxt ocaqda qarışdırılaraq qızdırılır. Yağla bal ayrılmayanda məhlul hazır hesab olunur, soyududan sonra şüşə qaba tökülür və soyuducuya qoyulur. Hər səhər acqarına 1 xörək qaşığı qəbul edilir".

## Bu içki kişini qadına çevirir

*Rusiyalı həkim Aleksey Kovalkov bildirib ki, pivənin müntəzəm istehlakı kişi orqanizmini dəyişir və onu qadın orqanizminə bənzətməyə başlayır.*



"Unikal" medicina.az-a istinadən bildirir ki, pivənin tərkibində olan maddələr kişi orqanizmində testosteronun ifrazını azaldır və əksinə qadın hormonlarının (estrogenlər) ifrazını artırır. Məsələ burasındadır ki, kişi orqanizmində çox az miqdarda olsa da qadın hormonları sintez olunur və bu hormonlar kişinin sağlamlığında vacib rol oynayır. Məsələn, beyinin fəaliyyətinə, qanda şəkərin səviyyəsinə təsir edir, sümükləri daha möhkəm edir, prostat vəzi xəstəliklərindən və o cümlədən prostat vəzi xərçəngindən qoruyur. Lakin kişi orqanizmində qadın hormonlarının ifrazı artanda bu hormonal və digər pozulmalara səbəb olur. Yeri gəlmişkən qadın orqanizmində də az miqdarda əsas kişi hormonu olan testosteron sintez olunur.

"Pivənin tərkibində fitoestrogenlər (hormonabənzər maddələr - red.) var. Onların təsirdən testosteronun səviyyəsi azalır, sonsuzluq, impotensiya inkişaf edə bilər. Bu səbəbdən bütün diyetoloqlar kişilərə qəti şəkildə pivə içməyi tövsiyə etmirlər", - Kovalkov bildirib.

Həmçinin həkim qeyd edib ki, burada pivənin miqdarı - bir və ya 10 butulka rol oynamır. Əsas təhlükə bu içkinin müntəzəm qəbulundadır.

## Miqren tutmaları, formaları və müalicə üsulları

*Çox vaxt başağrısı adi şikayət kimi başa düşülür və həmin ağrıya görə çox nadir hallarda həkimə müraciət edilir. Lakin başağrısından əziyyət çəkənlərin bir qrupunda ağrı tutmaşəkilli xarakter daşıyır və tez-tez baş verən ağrıya dözmək çətin olur. Miqren tutmaları adətən intensiv davam edən ağrı şəklində hiss edilir. Tutmalar adətən ürəkbulanma ilə müşayiət olunur, bu zaman parlaq işıq və gur səs ağrını daha gücləndirir. Məsələn, televizorun gur işığı, spirtli içkilər, gecə az yatmaq və ya çox yatmaq və s. miqren tutmalarına səbəb olan amillərdir. Tutma səngiyən kimi yuxululuq və əzginlik yaranır.*

"Unikal" AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-nevropatoloq Sevinc Salamova məlumat verib. Həkim-nevropatoloq deyib: "Miqren tutmasının birinci fazasında əhval-ruhiyyə dəyişir, depressiya, həyəcan və yuxululuq yaranır. Bundan sonra isə əsl "cəhənnəm" başlayır - bu zaman elə bir hiss yaranır ki, sanki ağrıdan baş çatlayacaq. Tutma sutkanın istənilən vaxtı başlaya bilər. Lakin daha ağır tutmalar gecələr, xüsusilə də ay bədirlənəndə baş verir. Ağrılar əsasən alın-gicgah nahiyəsini əhatə edir. Tutma adətən 2-5 saat çəkir. Hətta bəzi xəstələrdə yoğunlaşmış və dəri səthindən aydın sezilən gicgah arteriyası görünür. Gözün konyuktiva qişasında qızarma baş verir.

Tutmanın ikinci fazası 8-20 saat davam edir. Həmin dövrdə tədricən ağrı azalır, yuxuya meylik yaranır, xəstə özünü çox əzgin hiss edir və bundan sonra üçüncü- sakitlik fazası başlayır.



Görmənin pozulması ilə başlayan auralı miqren tutmaları zamanı xəstənin gözü önündə parlayan ziqzaqlar, nöqtələr, kürələr, odlu və yanan fiqurlar, dalğalar görünür. Hətta bəzi xəstələrdə görmə illüziyaları da yaranır, onlar ətrafdakı bütün əşyaları həcm, forma və ölçülərindən ya həddindən artıq böyük, ya da həddindən artıq kiçik görürlər. Görmə pozulmaları sağ gözdə olduqda başağrıları solda yerləşir və ya əksinə soldadırsa sağda baş verir.

Həkimlər müalicə zamanı başı isti saxlamağı məsləhət görürlər, çünki isti ağrını bir qədər yüngülləşdirir. Bəzən başın isti su ilə yuyulması da ağrını azaldır. Təbii ki, bunlar daha köhnə müalicə üsullarıdır".

Həmsöhbətimiz miqrenin müalicə üsulları barədə məlumat verərək deyib: "Xəstəliyin müasir müalicə metodikası iki istiqamətdə aparılır: Başağrı tutmalarını azaltmaq və profilaktik terapiya aparmaq. Bunlar özündə medikamentoz müalicəni, iynə terapiyasını, masaj və digər müalicə üsullarını birləşdirir. Medikamentoz müalicə zamanı analgetiklərə xüsusi yer verilir. Uzun müddət analgetiklərin qəbulu əks effekt verərək daimi başağrılarına səbəb ola bilər. Profilaktik

müalicədə isə əsas yer pəhrizə verilir.

Miqren tutmalarından əziyyət çəkənlər tərkibində tiramin olan ərzaqları - şokolad, kakao, sitruslar, paxlalı bitkilər, pomidor, kərəviz, pendir, xardal, ketçup, mayonez, hisə verilmiş məmulatlar, sosislər, ispanaq, yaşıl soğan, ananas, avakado, fındıq, sirkə, turşuya və duza qoyulmuş məhsulları və s. qida rasionundan çıxarmalıdır".

Onun dediyinə görə, miqren zamanı qara qarağat, ağbaş kələm, yaşıl çay, yaşıl alma və banan qəbul etmək daha faydalıdır. Yayda və payızın əvvəllərində aclıqla müalicə tətbiq etmək də səmərəlidir. Miqren tutmalarından əziyyət çəkənlər fiziki fəallığı artırmalı, həftədə dörd dəfə 45 dəqiqəlik gəzintiye çıxmalı, fiziki və zehni yorğunluqdan uzaq olmalı, yuxu rejimini normalaşdırmalı və gecə vaxtında yatmalı, stressli situasiyalardan uzaq olmalı, parlaq işıqla və işıq mənbələri ilə təması azaltmalıdırlar. Həmçinin kəskin qoxulu ətilərdən istifadə etməmək, tünd qara çay və kofedən istifadəni maksimum məhdudlaşdırmaq, qida qəbulları arasında uzun fasilə verilməmək, maqneziuma olan gündəlik tələbatı ödəmək lazımdır.

## Koronavirusdan ən çox ölənlər xəstələr kimlərdir? - ARAŞDIRMA

*ABŞ-ın Tulane Universitetinin alimləri yüksək təzyiqli, piylənmə və şəkərli diabetdən əziyyət çəkən COVID-19 xəstəsinin infeksiyanın səbəb olduğu ağırlaşmalardan ödüklərini təsbit edib.*

Milli.Az xəbər verir ki, həyat üçün təhlükəli amillər "EurekaAlert!" saytında yayımlanıb.

Tədqiqatçılar martın 30-dan aprelin 5-dək xəstəxanaya yerləşdirilən 287 COVID-19 xəstəsi üzərində araşdırma aparıb. Xəstələrin orta yaşı 60-dan yuxarı olub. Ən çox görülən vəziyyətlər: hipertoniya (80



faiz), piylənmə (65 faiz), diabet (54 faiz) və aşağı sıxlıqlı lipoprotein (39 faiz) olub. Bütün xəstələr metabolik sindrom diaqnozu ilə (bütün halların 66 faizi) və onsuq olmaqla iki qrupa ayrılıb.

Məlum olub ki, metabolik sindromlu xəstələrin 56 faizi reanimasiya şöbəsinə yerləşdirilib, 48 faizi üçün mexaniki ventilyasiya tələb olunur, 37 faizi kəskin tənəffüs çətinliyi sindromundan əziyyət çəkir və sadəcə 26 faizi dünyasını dəyişib. İkinci qrupda bu göstəricilər müvafiq olaraq 24, 18, 11 və 10 faiz təşkil edib.

Metabolik sindrom beş vəziyyətdən ən azı üçünün birləşməsidir: hipertoniya, yüksək qan təzyiqi, piylənmə, yüksək trigliseridlər və yüksək sıxlıqlı lipoprotein ilə əlaqəli "yaxşı" xolesterin. (publika.az)

# Millimizin qatılacağı yarışların vaxtı açıqlandı



**Dünya Cüdo Turunun mərhələləri 2020-2021-ci illərdə Budapeşt, Tokio, Doha şəhərlərində keçiriləcək.**

"Unikal" qəzeti xəbər verir

ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, Macarıstan paytaxtı mərhələni oktyabrın ikinci yarısında qəbul edəcək.

2021-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkil olunacağı Yaponiya paytaxtında bu mərhələ dekabrda olacaq. Qəterində paytaxtında isə yarış 2021-ci ilin əvvəlində nəzərdə tutulub.

Bütün turnirlərin zəruri epidemioloji ehtiyat tədbirlərinə riayət etməklə keçiriləcəyi bildirilib. Təşkilatçılar isə istənilən ölkədən iştirakçıları qəbul etməyə hazırdırlar.

Hər üç yarış Tokio olimpiadasına lisenziya xarakterli olacaq. Tokio Yay və Paralimpiya Oyunları 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək.

Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu, lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

# "Neftçi" "Qalatasaray"a rəqib ola bilər

**UEFA Avropa Liqasında II təsnifat mərhələsində mübarizə aparacaq 72 komandanın 70-i müəyyənləşib.**

"Report" xəbər verir ki, onlardan 45-i I mərhələnin qalibi, 25-i isə mübarizəyə birbaşa II rundan qoşulanlardır. Onların arasında Azərbaycan təmsilçilərindən yalnız "Neftçi" olacaq. Flaqman I mərhələdə Şimali Makedoniya "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.

"Ağ-qaralar" püşkatma zamanı daha aşağı reytingliyə ibarət səpələnməmişlər sərbəst olacaq. Bu isə "ağ-qaralar"ın güclü komandalardan reytingçə daha üstün komandalardan birinə rəqib olacağı deməkdir. Potensial rəqiblər arasında İngiltərənin "Tottenhem", İtaliyanın "Milan", Türkiyənin "Qalatasaray", Almaniyanın "Volsburq" komandaları da var.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Həmin gün saat 14:00-da isə "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək. Sentyabrın 1-də isə müvafiq saatlarda Çempionlar Liqasının pley-off və Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

## Avropa Liqası

II təsnifat mərhələsi  
Səpələnməmişlər  
"Tottenhem" (İngiltərə)  
"Bazel" (İsveçrə)  
"Kopenhagen" (Danimarka)  
"Volsburq" (Almaniya)  
APOEL (Kıpr)  
BATE (Belarus)  
"Qalatasaray" (Türkiyə)  
"Malmö" (İsveç)  
"Partizan" (Serbiya)  
"Standard" (Belçika)  
"Styaua" (Rumıniya)  
"Qranada" (İspaniya)  
"Milan" (İtaliya)  
"Reyners" (Şotlandiya)



"Hapoel" (Beer-Şeva, İsrail)  
"Rusenborq" (Norveç)  
"Apollon" (Kıpr)  
"Reyms" (Fransa)  
"Fehervar" (Macarıstan)  
"Riu Ave" (Portuqaliya)  
"Dinamo" (Moskva, Rusiya)  
"Slovan" (Liberets, Çexiya)  
"Hayduk" (Split, Xorvatiya)  
"Şkendiya" (Şimali Makedoniya)  
"Kolos" (Ukrayna)  
"Villem" (Niderland)  
TNS (Uels)  
"Yablonets" (Çexiya)  
"Lex" (Polşa)  
"Hartberq" (Avstriya)  
"Aberdin" (Şotlandiya)  
"Zrinski" (Bosniya və Herse-qovina)  
"Kayrat" (Qazaxıstan)  
"Jalqiris" (Vilnüs, Litva)  
"Orxus" (Danimarka)  
"Motervell" (Şotlandiya)  
Səpələnməmişlər  
"Kukesi" (Albaniya)  
"Servett" (İsveçrə)  
"Aris" (Yunanıstan)  
OFİ (Yunanıstan)  
"Ventspils" (Latviya)  
"Olimpiya" (Lyublyana, Sloveniya)  
"Linkoln" (Cəbəllütariq)  
"Topola" (Serbiya)  
"Osijek" (Xorvatiya)

"Höteborq" (İsveç)  
"Hammarbü" (İsveç)  
"Budyo Qlimt" (Norveç)  
"Vikinq" (Norveç)  
"Proqress" (Lüksemburq)  
"Riteryay" (Litva)  
MOİK (Sofiya, Bolqarıstan)  
"Honved" (Macarıstan)  
"Kaysar" (Qazaxıstan)  
"NEFTÇİ" (AZƏRBAYCAN)  
B-36 (Farer adaları)  
"Lokomotiv" (Plovdiv, Bolqarıstan)  
"Botoşani" (Rumıniya)  
"Pyast" (Polşa)  
"Teuta" (Albaniya)  
"Renova" (Şimali Makedoniya)  
"Borats" (Bosniya və Herse-qovina)  
"Lokomotivi" (Gürcüstan)  
"Laçi" (Albaniya)  
"Hibernians" (Malta)  
"Dunayska Streda" (Slovakiya)  
"Bala Taun" (Uels)  
"Sfantul George" (Moldova)  
"Şemrok Rovers" (İrlandiya)  
"Kolreyn" (Şimali İrlandiya)  
"Nomme Kalyu" (Estoniya)  
"Mura" (Sloveniya) cütünün qalibi  
"Makkabi" (Hayfa, İsrail)  
"Jelezniçar" (Bosniya və Herse-qovina) cütünün qalibi

# Messi "Mançester Siti"yə keçmək üçün Qvardiola ilə danışdı

**İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi karyerasını İngiltərə "Mançester Siti"ndə davam etdirmək niyyətindədir.**

"Unikal" qəzeti "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "şəhərlilər"ın baş məşqçisi Xosep Qvardiolaya zəng edib və onun komandasına qoşulmaq istədiyini söyləyib.

Messi ailəsi ilə birlikdə Barselonadan ayrılacağı qərara alıb. Messinin qərarına "Mançester Siti"də çıxış edən argentinli futbolçu Serxio Aquero ilə dost olması da təsir edib.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.



# "Roma"nın hücumçusu koronavirusa yoluxdu

**İtaliyanın "Roma" klubunun futbolçusu Karles Peres koronavirusa yoluxub.**

"Unikal" qəzeti xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabından məlumat yayıb.

O, iki gün əvvəl verdiyi koronavirus testinin pozitiv olduğunu bildirib. Özünü yaxşı hiss edən 22 yaşlı hücumçuda xəstəliyin simptomları yoxdur. O, nəticəsi neqativ olana qədər karantində qalacağını bildirib.

# II turun cədvəli açıqlandı - Premyer Liqada

**Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib.**

"Unikal" qəzetinin məlumatına görə, Peşəkar Futbol Liqası növbəti turun təqvimini açıqlayıb.

Son çempion "Qarabağ" bürünc mükafatçı "Keşlə"nin qonağı olacaq. Açıış matçında isə dünən Avropa Liqası matçına çıxan "Neftçi" ilə "Sumqayıt" üz-üzə gələcək.

## Premyer Liqa II tur

11 sentyabr (cümə)  
19:00. "Neftçi" - "Sumqayıt"  
"Bakcell Arena"  
21:00. "Keşlə" - "Qarabağ"  
"ASK Arena"  
12 sentyabr (şənbə)  
19:00. "Səbail" - "Zirə"  
"ASCO Arena"  
13 sentyabr (bazar)  
19:00. "Sabah" - "Qəbələ"  
"Bank Respublika Arena"

# Premyer Liqanın rekordçusu karyerasını bitirdi



**İngiltərəli futbolçu Qaret Barri karyerasını bitirib.**

"Unikal" qəzeti İngiltərə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu son olaraq "Vest Bromviç"ın şərəfini qoruyub. O, karyerası ərzində "Aston Villa", "Mançester Siti", "Everton"un da formasını geyinib.

Karyerası ərzində ümumilikdə 833 oyunda forma geyinən Barri, 53 matçda da İngiltərə millisinin uğurları üçün çalışıb. Premyer Liqada 653 oyunda iştirak edən Barri, bu göstəricidə rekord sahibidir.

# Müğənnilərdən bahalı da geyinən var, ucuz da...



**Pandemiya dövründə toy və konsertlərdən uzaq düşən Azərbaycanın tanınmış simaları sosial şəbəkələrdə daha çox geyim tərzləri ilə diqqət mərkəzində olmağı bacarıblar.**

"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, onlar arasında həm orta, həm də yüksək brendlərə müraciət edənlər var. Belə ki, instaqramda populyar olan "Kim haradan geyinir?" səhifəsində bir çox xarici ulduzlar kimi yerli şou-biznes üzvlərinin "look"ları da müzakirəyə çıxarılıb.

Siyahıda bahalı geyimləri ilə seçilən Xalq artisti Röya Ayxan olub. Sənətçi instaqram hekayəsində paylaşdığı penc-

ək ("blazer") və cinsdən ibarət dəstə xeyli pul xərcləyib. Geyim ingilis dizayner Nataşa Zinko tərəfindən hazırlanıb. Onun "blazer"i 2430, şalvarı 787 manatdır. Sənətçinin paylaşdığı digər şəkildə isə çantası diqqət çəkib. Aksessuar "Yuzefi" markasına məxsusdur, qiyməti 1060 AZN-dir.

"Yasak Elma" serialında rol alan və Türkiyədə fəaliyyətini davam etdirən aktrisa Nəsrin Cavadzadə Züleyxa Kuru imzalı paltarından çox ayaqqabısı ilə diqqət çəkib. Onun "Giuseppe Zanotti" brendinə məxsus ayaqqabısı 3213 manat təşkil edir.

AzTV-də fəaliyyətə başlayan aparıcı Mehin Hübətovanın "look"u da müzakirə edilib.

Don- 2548 AZN  
Çanta- 1275 AZN  
Ayaqqabı-1632 AZN  
Müğənni Günay İbrahimli  
Don- 1088 AZN  
Çanta- 685 AZN  
Ayaqqabı- 1326 AZN

Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə son fotosessiyasında orta brend məhsuluna müraciət edib. O, koftasını endirimlə 39 AZN-ə əldə edib.

Həyat yoldaşı Zakir Bayramovla Türkiyədə istirahət edən müğənni Sevda Yahyayeva tətil günlərində orta brend məhsullarına üstünlük verib. Onun mavi rəngli "Zara" brendinə məxsus donu 119, qısa şortu isə 79 manatadır.

# "Ümid vermişdi ki, səninlə evlənəcəm" - Pərvin Abiyeva

**"Keçən il oktyabrda ailə quracağımı dedim, amma sözümü geri götürdüm. Alınmır, olmur".**

Axşam.az xəbər verir ki, bus zöləri aktrisa Pərvin Abiyeva "10-da görüşək" proqramında deyib. O, bir il əvvəl 30 yaşında ailə quracağı haqda verdiyi açıqlamadan bəhs edib.

Pərvin aparıcının "O vaxt sevgilin var idi deyə, demişdin. İndi yoxdur" sözlərinə belə cavab verib: "Tutaq ki, sevgilin var, ona ümid verirsən. Sənəndən, kimliyindən asılı olmayaraq ona bunu deyirsən ki, səninlə ailə qururam. Çıx efişdə de. Artıq ailə də tanış olub, şadlıq evi də danışılib. Özbaşına o müsahibəni verərməmişdim.



Qarşı tərəf ümd verib, söz vermişdi, mən də dedim. Necə mən 30 yaşında ailə quracağımı dediyim sözü yedim, o da o cür. Sonda olmadı. Amma yaxşı da ki, olmadı".



# Lala Məmmədova da plastik əməliyyat etdirib

**Əməkdar artist Lala Məmmədova plastik əməliyyat etdirib.**

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi burun əməliyyatı etdirib. Müğənninin karantin günlərində heç bir proqrama qatılmamasının da səbəbi bu olub.

# "Nə məşurların, nə də məmurların "blat"ı qalıb artıq" – Nura



**Nura Suri həmkarı Əməkdar artist, muğam ustası Elnarə Abdullayevanın karantin qaydalarını pozmasına dair yayılan söz-söhbətə münasibət bildirib.**

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Nura Suri bildirib ki, artıq polisdən qorxmağa başlayıb: "Nə məşurların, nə də məmurların "blat"ı qalmayıb artıq. Urvatsız etdilər hamımızı. Polis bizi cinayətkarlardan qoruyurdu, amma karantin başlayandan polisdən qorxmağa başlamışam".

# Rəqqasə Aytənin bahalı maşınını yardılar

**Azərbaycanlı oriental rəqqasə Aytənin başına iş gəlib.**

Onun 90 VO 919 dövlət seriyalı, "BMW-X 6" markalı avtomobilini yarırıblar. Bununla bağlı rəqqasə öz instaqram səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Aytən avtomobilini 55 min dollara alıb: "Maşın həvəskarımam. Yaxşı da idarə etməyi bacarıram. Onu da deyim ki, bu rəngdən Azərbaycanda bir dənədir. O da mənim payıma düşüb. Dubaydan gətirdirmişəm".

